

QARABAĞ AZƏRBAYCANDIR!

RƏSMİ DÖVLƏT QƏZETİ



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 245 (8561) ÇƏRŞƏNBƏ AXŞAMI, 24 noyabr 2020-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

İlham



SƏNƏ MİNNƏTDARLIQ, ALİ BAŞ KOMANDANIMIZ!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

(Səfərdən geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcək).



Milli ləyaqət rəmzinə çevrilən Qələbə

İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəmanlıqla döyüşən ordumuz və öz rəhbəri ətrafında sıx birləşən xalqımız bu müharibədən şərəflə çıxdı

Tarix çox istilacı dövlətlərin kapitulyasiyasına şahidlik edib. Eyni taleyi işğal siyasətindən ölkəmiz istəməyən Ermənistan da iki həftə öncə yaşadı. 44 gün sürən İkinci Qarabağ müharibəsinin yekunu olaraq qalib Azərbaycan Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi. Beləliklə, dünyanın müharibələr tarixində növbəti təslimçilik hadisəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında baş verdi.

Milli həmrəyliyin ən mükəmməl nümunəsi

Biz bu müharibəni həm də Vətən savaşına adlandıırıq. Çünki bu, torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmini uğrunda xalqımızın milli mübarizəsi, haqq davası idi. Azərbaycan vətəndaşları kimliyindən, sosial statusundan, əqidəsindən asılı ol-

mayaraq, bu mübarizədə bir yumruq kimi birləşdilər, Ali Baş Komandanın yanında bir əsgər kimi dayandılar və bütün dünyaya milli həmrəyliyin ən mükəmməl nümunəsini nümayiş etdirdilər.

Müharibədən sonra məğlub Ermənistanla bağlı xeyli həqiqət ortaya çıxdı. Sən demə, bu ölkənin ordusunun döyüş hünəri ilə bağlı deyilənlər mifdən başqa bir şey deyilmiş. Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri hər gün keçirdikləri brifinqdə erməni əsgərlərinin, erməni cəmiyyətinin "vətənpərvərliyi" ilə bağlı geninə-boluna danışırdılar. Amma müharibədən sonra tam aydın oldu ki, Azərbaycan Ordusunun qarşısızalmaz hücumları düşmən zabit və əsgərlərinə qaçmaqdan başqa çıxış yolu qoymayıb. Savaşın ilk günlərində cəbhə xəttində erməni əsgərlərinin kütləvi məhvindən sonra Ermənistanda hərbi mükəlləfiyyətli vətəndaşlar orduya getməkdən imtina ediblər.

Ardı 5-ci səh.

Karantin qaydalarına biganəlik həyatımız üçün təhlükəlidir

Koronavirus bəşəriyyətin birməmrəli təhlükəsi olaraq qalmaqdadır. Bu gözəgörünməz virus getdikcə daha yüksək sürət və aqressiv şəkildə planet sakinlərinə yoluxdurmaqda və canını almaqda davam edir. Dünya koronavirusa yoluxanların sayı son sutka ərzində 604 mindən çox artaraq təxminən 58 milyon nəfərə, ölənlərin sayı isə 1 milyon 377 min nəfərə çatıb.

Dünya koronavirus pandemiyasının ikinci dalğasının şokunu yaşamaqdaykən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq gələn ilin əvvəlində Avropada olacaq üçüncü dalğa barədə xəbərdarlıq edib. ÜST-ün təmsilçisi David Nabarro deyib ki, Avropada koronavirusun ikinci dalğasının səbəbi yay aylarında buna lazımı hazırlığın olmaması və müvafiq infrastrukturun yaradılmaması idi. Əgər Avropada lazımı tədbirlər görülməzsə və pandemiyanın nəzarət altına alınması üçün müvafiq infrastruktur işləri aparılmasa, o zaman gələn ilin əvvəlində üçüncü dalğa qaçılmaz ola bilər.

Ardı 10-cu səh.

Paşinyan repressiyasını davam etdirir

Günlərdir Yerevanda davam edən etirazların qarşısını hakimiyyət orqanları qeyri-adekvat güc tətbiqi və zorakılıqla almağa çalışırlar.

Buna paralel olaraq Ermənistan cəmiyyətinin N.Paşinyan iqtidarından narazılığı artan xətt üzrə inkişaf edir. Aksiyalarda iştirak edənlərə qarşı repressiv tədbirlərə, onlara qarşı terrora baxmayaraq etirazlar sönür.

Belə getsə, vətəndaş müharibəsi qaçılmaz olacaq

İki həftəyə yaxındır davam edən aksiyalar artıq özünün daha gərgin və hə-

lədici mərhələsinə qədəm qoyub. Etiraz edənlərin yeganə tələbi Paşinyanın hakimiyyətdən getməsidir. Bu baş tutmasa, Ermənistanda vətəndaş müharibəsi qaçılmaz olacaq.

"İrəvank" qəzetinin bununla bağlı reportajında

qeyd olunur ki, aksiyanın əsas fəalları olan Suren Baqdasaryan kütləvi etirazlara çağırışlarına görə həbs olunub. Onun ailə üzvləri işdən çıxarılıb.

Ardı 6-cı səh.





Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 15-ci, 17-ci, 21-ci və 27-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; 2017, № 2, maddə 155, № 4, maddə 523, № 5, maddələr 706, 750, № 11, maddələr 293, 295, 2018, № 7, maddə 879, № 8, maddə 1672, № 11, maddələr 2209, 2225, № 12 (I kitab), maddələr 2524, 2534; 2019, № 1, maddə 23, № 5, maddələr 792, 812, № 7, maddə 1197, № 12, maddələr 1897, 1907; 2020, № 7, maddə 832) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 305.1.12-ci maddəyə “vergi ödəyicisi” sözlərindən sonra “və ya siqortaədən” sözləri əlavə edilsin;

1.2. 40-2-ci fəslin adına, 355-6-cı maddənin mətninə, 355-7.1-ci və 355-7.4-cü maddələrə “Vergi ödəyicisi” sözlərindən sonra “və ya siqortaədən” sözləri əlavə edilsin;

1.3. 355-5.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“355-5.1. Vergi ödəyicisi və ya siqortaədən vergi, məcburi dövlət sosial siqorta, icbari tibbi siqorta və işsizlikdən siqorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial siqorta, icbari tibbi siqorta və işsizlikdən siqorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial siqorta haqları üzrə təbiiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərini ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.”

Maddə 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12 (I kitab), maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 5, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr

1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161, № 3, maddə 330, № 5, maddələr 694, 696, 702, 733, № 7, maddələr 1268, 1271, 1293, № 11, maddələr 1968, 1978, № 12 (I kitab), maddə 2231; 2018, № 3, maddə 403, № 5, maddə 861, № 6, maddə 1154, № 7 (I kitab), maddə 1441, № 10, maddə 1972, № 11, maddə 2213, № 12 (I kitab), maddə 2472; 2019, № 4, maddə 586, № 7, maddə 1201, № 8, maddə 1367; 2020, № 3, maddə 223, № 5, maddə 518, № 7, maddə 832, № 8, maddə 1010) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 205-1-ci maddə üzrə:

2.1.1. adına “markaların” sözlündən sonra “və məcburi nişanların” sözləri əlavə edilsin;

2.1.2. dispozisiyası aşağıdakı redaksiyada verilsin:

“Saxta aksiz markalarını və ya məcburi nişanları hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmış olan malları saxta aksiz markaları ilə markalama və ya məcburi nişanlama ilə nişanlanmış olan malları saxta məcburi nişanlama ilə nişanlama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malları əldə etmə, saxlama və ya satma.”;

2.1.3. “Qeyd” hissəsində “məhsulları (malları)” sözləri “və ya saxta məcburi nişanlama ilə nişanlanmış malları” sözləri ilə, “məhsulların (malların)” sözləri “malların” sözü ilə əvəz edilsin;

2.2. 213-1-ci maddə üzrə:

2.2.1. adı aşağıdakı redaksiyada verilsin: “Aksiz markası ilə markalanmış olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmış olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehlak binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı”;

2.2.2. 213-1.1-ci maddədə “məhsulları (malları)” sözləri “malların” sözü ilə əvəz edilsin və həmin maddəyə “olmadan” sözlərindən sonra “və ya məcburi nişanlama ilə nişanlanmış olan malları nişanlanmadan” sözləri əlavə edilsin;

2.2.3. 213-1.3-cü maddədə “məhsulları (malları)” (birinci halda) sözləri “və ya məcburi nişanlama ilə nişanlanmış olan malları” sözləri ilə, “məhsulları (malları)” (ikinci halda) sözləri “malların” sözü ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259, № 6, maddə 689, № 12, maddə 1436; 2016, № 2 (II kitab), maddə 214, № 6, maddələr 970, 988, 1008, № 7, maddə 1246, № 11, maddə 1794; 2017, № 7, maddə 1312, № 11, maddə 1963, № 12 (I kitab), maddələr 2218, 2257; 2018, № 1, maddə 32, № 3, maddə 386, № 6, maddə 1156, № 7 (I kitab), maddə 1434; 2019, № 1, maddə 23, № 7, maddə 1191, № 8, maddə 1380, № 11, maddə 1686; 2020, № 5, maddə 523, № 6, maddə 676, № 7, maddə 832) 9.3.6-1-ci və 17.1.6-1-ci maddələri aşağıdakı redaksiyada verilsin:

“9.3.6-1. vergi, məcburi dövlət sosial siqorta, icbari tibbi siqorta və işsizlikdən siqorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial siqorta, icbari tibbi siqorta və işsizlikdən siqorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial siqorta haqları üzrə təbiiq edilmiş maliyyə sanksiyalarını ödəməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul ediləndək.”;

“17.1.6-1. vergi ödəyicisi və ya siqortaədən vergi, məcburi dövlət sosial siqorta, icbari tibbi siqorta və işsizlikdən siqorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial siqorta, icbari tibbi siqorta və işsizlikdən siqorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial siqorta haqları üzrə təbiiq edilmiş maliyyə sanksiyalarını ödəməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul ediləndək.”;

Maddə 4. Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1168, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011; Azərbaycan Respublikasının 2020-ci il 7 avqust tarixli 164-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 460-cü maddənin adına və dispozisiyasına “işsizlikdən siqorta” sözlərindən sonra “, icbari tibbi siqorta” sözləri əlavə edilsin;

4.2. 508-ci maddə üzrə:

4.2.1. adına “məhsulların (malların)” sözləri “malların” sözü ilə əvəz edilsin və adına “olmadan” sözlərindən sonra “və məcburi nişanlama ilə nişanlanmış olan malların nişanlanmadan” sözləri əlavə edilsin;

4.2.2. dispozisiyasında “məhsulların (malların)” sözləri “malların” sözü ilə əvəz edilsin və dispozisiyasına “olmadan” sözlərindən sonra “və ya məcburi nişanlama ilə nişanlanmış olan malların nişanlanmadan” sözləri əlavə edilsin;

4.2.3. sanksiyasında “olmayan məhsullar (mallar)” sözləri “və ya məcburi nişanı olmayan mallar” sözləri ilə əvəz edilsin.

Maddə 5. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (I kitab), maddə 155; 2008, № 6, maddə 462; 2014, № 8, maddə 955; 2016, № 11, maddə 1778; 2017, № 7, maddə 1265; 2018, № 11, maddə 2224) 5.1-ci maddəsindən “avtomobil və özüyeriyən təkarri texnika,” sözləri çıxarılısın.

Maddə 6. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053; 2017, № 7, maddə 1288; 2019, № 1, maddə 28; 2020, № 5, maddə 527) 3.3-cü maddəsindən “ticarət və (və ya)” sözləri çıxarılısın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2020-ci il

“Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 183-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 183-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 355-5.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 355-5.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. “Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 44; 2002, № 8, maddə 478; 2006, № 8, maddə 677, № 12, maddə 1034; 2007, № 3, maddə 226; 2009, № 6, maddə 414; 2011, № 11, maddə 1009; 2016, № 8, maddə 471, № 6, maddə 1045; 2017, № 3, maddə 352, № 4, maddə 551, № 3, maddə 1517, № 11, maddə 2261; 2019, № 6, maddə 1030, № 12, maddə 1931) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə “118.2-ci” sözləri “355-5.1-ci” sözləri ilə, “Nazirlər Kabineti” sözləri “Prezidenti” sözü ilə əvəz edilsin;

2.2. 2.1-1-ci bənd 2.1-2-ci bənd hesab edilsin və aşağıdakı məzmununda 2.1-1-ci bənd əlavə olunsun:

“2.1-1. həmin Məcəllənin 118.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir”;

2.3. 2.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.8. həmin Məcəllənin 355-5.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.”

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 183-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, №11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1,

maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, №11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, 1013) 89.13-cü maddəsinə “markalanmış” sözlərindən sonra “, habelə məcburi nişanlama ilə nişanlanmış olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2020-ci il

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 387 nömrəli, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” 2008-ci il 22 aprel tarixli 744 nömrəli və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbay

◆ Prezidentə yazılar

“Müzəffər Ali Baş Komandan, Siz rəşadətli Ordumuzla yeni tarix yazdınız, yeni qəhrəmanlıq salnaməsi yaratdınız”

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublara ünvanlamaqda davam edirlər. Sevinc hissələrini ifadə etdikləri məktublarda onlar dövlətimizin başçısına minnətdarlıqlarını bildirir, Zəfər təbriklərini çatdırırlar.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktublardan bir neçəsini təqdim edir.

Gürcüstanın Marneuli rayonundan **Hacı Xəlilov** yazır: “Hörmətli cənab Prezident, uzun illərdir işğal altında olan Qarabağ torpaqlarını azad etməklə Gürcüstan azərbaycanlılarına da böyük sevinc bəxş etdiniz. Bu böyük Qələbə münasibətilə Sizi və bütün azərbaycanlıları ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Allah Sizin və Azərbaycanın keşiyində duran əsgərlərimizin daim yardımçısı olsun! İnşallah!”

Bakı şəhərinin sakini **İsmayıl Rəhmanzadə**: “Müzəffər Ali Baş Komandan İlham Əliyev, mənim 11 yaşım var. Biz hər gün televizordan müharibə barədə verilən məlumatları diqqətlə izləyirdik. Hər dəfə Qələbə xəbərini Sizdən eşidəndə çox sevinir və qürur hissi keçirirdik. Noyabrın 10-da isə müharibənin bitdiyini və böyük Qələbə xəbərini eşitdiyimiz zaman sevincimiz yərə-göyə sığmadı. Bizə bu Qələbə sevincini yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. Cənab Prezident, mənim bir arzum var, o da böyük sevgimi Sizə bildirmək üçün bərk-bərk qucaqlayım öpməkdir. Ümid edirəm ki, bu arzum üreyimdə qalmaz. Məktubumu Sizin tarixə düşən sözlərinizə bitirirəm. Qarabağ Azərbaycandır!”

Şəkirdən **Səyali Rəhimova**: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, mənim 97 yaşım var. Mən son 50 ildə sentyabrın 27-dən bu günə qədər olduğum kimi, sevindiyimi xatırlayıram. Otuz il ətrafında qalmış torpaqlarımızın azad olunması barədə Sizin televiziya ekranından xalqa verdiyiniz xəbərlər xalqımızda ruh yüksəkliyi yaratdı. Sizin möhtəşəm çıxışlarınızla yanaşı, döyüş tapşırıqlarını mənəhərətli yerinə yetirmiş qalib əsgərlərimizin əzmlə işğaldan azad etdikləri yerlərdə ümidsiz bayrağımızı sancıb, daha sonra Sizə “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” deyə məruzələrinə etmələri hər birimizin qəlbində qürur və sevinc hissinə daha da artırırdı. Əlbəttə ki, müharibə olan ölkənin yaralı və şəhidi olar. Allah bütün şəhidlərimizə rəhmət etsin, yaralılarına isə şəfa versin! Bu yaşımıza qədər Qarabağda olmasam da, bu gün Qarabağın hər qarış torpağı alındıqca çox sevinirəm. Torpaq ulu babalarımızın əmanətidir, torpaqdan pay olmaz. Qarabağın hər qarışında əsgərlərimizin izləri, şəhidlərimizin canı, yaralılarımızın qanı var. Azadlıq ağacı şəhid qanı ilə suvarılır. Əminəm ki, Şuşanın işğaldan azad edilməsi xəbəri bütün dünya azərbaycanlıları və bütün türk dünyasını sevindirir. Hamı bir-birini təbrik edir, gözyaşındığı verir, çünki bu, əlamətdar bir gündür. Müzəffər Ali Baş Komandan, Siz şücaətli, mənim Ordumuzla yeni tarix, yeni qəhrəmanlıq salnaməsi yaratdınız. Bu gün bütün şəhidlərin və Qarabağ həsrəti ilə dünyasını dəyişmiş insanların ruhları şad olacaq, Allah başda Siz olmaqla, bütün zabit və əsgərlərimizi qorusun!”

Lənkəran sakini **Qalib Rəsulovun** məktubunda deyilir: “Çox hörmətli cənab Prezident, icazənizlə Sizi, bütün xalqımızı, müzəffər, igid, mərd Ordumuzu yeni tarixi Qələbə münasibətilə öz adından, qəsbəməzimiz bütün Qarabağ veteran və qaziləri adından səmimi-qəlbən təbrik edirəm, Sizə uzun ömür, firavanlıq, yeniyeni zəfər dolu çox günlər, illər arzulayıram. Cənab Prezident, Sizə olan minnətdarlığımızı sözlə izah etmək mümkün deyil. Çünki Siz xəbis, qorxaq, yaltaq düşmənləri əzməklə xalqın üyeyində özünüzdə daha böyük inam, Vətənə qarşı böyük məhəbbət yaratmışınız, dövlətimizə zəfər, Qələbə dolu sevinci günlər bəxş etmişiniz. Bu Qələbə şəxsən mənə bir müharibə əlili kimi aldığım yaraların ağrısını unutturdu. Mənim üçün bundan böyük hədiyyə ola bilməzdi. Cənab Prezident, Sizin mübarizliyiniz, aqilliyiniz sayəsində döyüş meydanında və informasiya mübarizəsində qalib olmağınız göz önündədir. Bunu gələcəyimizi əbədi nura boyayan əbədi liderimizin, Prezidentimiz İlham Əliyevin sayəsində əldə etməyimizlə fəxr edirik. Cənab Prezident, mənim atam daim mənim zamanı Sizə dualar edir. Allah Sizi qorusun! Eşq olsun Azərbaycan dövlətinə! Qarabağ Azərbaycandır!”

Tovuz rayonundan **Mehman Əmrəh** yazır: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyiniz, rəşadətli ordumuzun və xalqımızın fəaliyyəti nəticəsində Qafqazın incisi olan Şuşamızı geri alındı, böyük Qələbəmiz əldə olundu. Bu Qələbə Ulu Önderimiz Heydər Əliyev siyasətinin təntənəsi, Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Siz Şuşanı qaytarmaq xalqımızın məniyyətini, qeyrətini və namusunu özünə qaytardınız. Bu millətən özünü-özünə tanıtdınız, kim olduğunu göstərdiniz ki, bu da psixoloji cəhətdən çox böyük amildir. Biz inanırıq ki, Allahın köməyi, Sizin rəhbərliyinizlə



ordumuz qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirəcək, son daşımiza qədər hər bir yurdumuzu geri qaytaracaq. Yaşasın müzəffər Ali Baş Komandan, yaşasın müzəffər ordumuz, bu yeni tarixdən hər gün, hər saat danışılacaq və yazılacaq. Bunu ancaq Siz edə bilərsiniz, cənab Prezidentim. Uzaq uğurlar, cansağlığı arzulayıram, yaraşlıq və savadlı Prezidentim!”

Şirvan sakini **Cahanqir Qasimov**: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Sizi və Sizin təmsilinizdə bütün Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyü uğrunda başlanmış Vətən müharibəsinin tam Qələbə ilə başa çatdırılması münasibətilə təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram!”

Beyleqan sakini **Ramiz Ağayev**: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, mənim 63 yaşım var. Qarabağın işğaldan azad olunması inanırıq ki, hər gecə yuxumda görürdüm. Sizin komandanlığınız və siyasi iradənin sayəsində mənim yuxum gerçəkləşdi. İnənəm ki, hər dəfə Sizin çıxışlarınıza baxdıqca sevincimdən gözümün yaşarır. Siz yenilməz sərkərdə, Azərbaycanın atasısınız! Sizinlə fəxr edirik! Çox qürurluyuq ki, Sizin kimi mərd Komandanımız var. Allah şəhidlərimizə rəhmət, yaralı hərbiçilərimizə şəfa versin. Siz erməni cəlladlarını “iti qovan kimi” qovdunuz. Sizi bağırma bəsbəp öpürəm. Mən demirəm ki, Arxa cəbhədə öz vəzifəni canla-başla yerinə yetirirəm. Arzumdur ki, Siz Beyleqana səfəriniz zamanı mənim qonağım olsanız, bir fincan çay içməyə imkan tapasınız. Allah Sizi, Ordumuzu və xalqımızı qorusun!”

Füzuli sakini **Elmira Əhmədova**: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizə noyabrın 10-da bizə yaşatdığınız Qələbə sevincinə görə öz minnətdarlığımı bildirirəm. Sizə bu çətin və məsuliyyətli işinizdə uğurlar arzulayıram. Ömrünüz uzun, nailiyyətləriniz bol olsun! Allah Sizi xalqımızın üzərindən əskik etməsin! Uca Tanrım Sizi, Ordumuzu və bütün xalqımızı qorusun!”

Xocalı sakini **Mürsəl İsmayilli**: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizi bu möhtəşəm Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bizə bu çox günlü yaşatdığınız üçün sevincimizizin hədd-hüddü yoxdur. İşğal altında olan doğma torpaqlarımız rəhbərliyinizlə Şanlı Ordumuz tərəfindən erməni işğalçılarından azad edildi. Sizin qətiyyəti siyasətiniz dövlətimizin ərazi bütövlüyünün bərpasına əsas verdi. Allah Sizi və Mehriban xanımı qorusun!”

Cəlilabad sakini **Əlvəsət Məmmədov**: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı, sərkərdəsi, möhtərəm şəxsiyyəti, ağsaqqalı, böyük siyasətçisi, hər bir evin fəxrli vətəndaşı, natiqi, xarici jurnalistləri yerində susduran, elmi, savadlı, xarici dövlət başçılardan hərəfəffili seçilən, yaraşlıq, gözəl insan İlham Heydər oğlu Əliyev, siz cəllabaddılar Sizi çox sevirik və hər zaman Sizin arxanızdayıq. Vətən müharibəsinin Qələbə ilə başa gətməsi bizə böyük sevincdir. Siz Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, böyük sərkərdəsiniz. Ulu Öndər hakimiyyətə gələndə mənim atam televiziya ekranını öpüdü dedi ki, axır ki, ölkənin sahibi gəldi, bu insan ölkəni xaosdan, müharibədən qurtaracaq. Elə də oldu. Siz də Ulu Öndərin siyasətini çox uğurla davam etdirdiniz. Azərbaycanı dünyada ən qabaqcıl ölkələrdən biri etmişiniz. Cənab Prezident, şəhid vətəndaş, torpağı azad etmək olmaz. Allah bütün şəhidlərə rəhmət etsin. Bu haqq savaşında hamı bir nəfər kimi cəbhəyə yollanıb torpaqlarımızı azad etmək

istədi. Sizin arxanızda dayandı. Ali Baş Komandan, özünüzdə qoruyun. Siz bizlə, bu xalqa lazımsınız. Siz Azərbaycanın yeni tarixini yazdınız. İnənəm ki, neçə əsrlik keçəcək, bu yeni tarixdən hər gün, hər saat danışılacaq və yazılacaq. Bunu ancaq Siz edə bilərsiniz, cənab Prezidentim. Uzaq uğurlar, cansağlığı arzulayıram, yaraşlıq və savadlı Prezidentim!”

Biləsuvar sakini **Azad Quliyev**: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, biz, Mübarizlər yurdu Biləsuvarın gəncləri Sizi tarixi Qələbə münasibətilə səmimi-qəlbən təbrik edir, xalqımıza yaşatdığınız bu xoşbəxtliyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin apardığınız uzaqgörən uğurlu diplomatik fəaliyyət öz bəhrəsini verdi, 30 illik işğala son qoyuldu. Siz Vətən müharibəsinin ilk günlərində xalqa verdiyiniz sözü, həmişə olduğu kimi, doğrultdunuz. Sizin qarşınızda duruş gətirə bilməyən erməni faşistləri, uşaq qatilləri məğlub olduqlarını rəsmən təsdiq etdilər. İndi ümidsiz bayrağımız həsrətində olduğumuz doğma, əziz Qarabağımızda dalğalanır. Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq olmasına bir daha öz təsdiqini tapdı. Hər bir təzyiqlə, hədə-qorxu kimi haqq yolunuzdan döndərə bilməz, çünki bizim Sizin kimi Ali Baş Komandanımız, Prezidentimiz var. Sizin dediyiniz kimi biz haqq yolundayıq, yumruq kimi, birik. Bu birlik isə əbədidir və əbədi olacaq! Bu Qələbə Azərbaycanın hər tarixinə qızıl hərflərlə yazıldı. Allah Sizi, müzəffər Ordumuzu və xalqımızı qorusun!”

Xaçmaz sakini **Xəlilə Sultanova**: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Vətən müharibəsində göstərdiyiniz igidliyi, qəhrəmanlığa, mərdliyi görə bir Azərbaycan qadını, anası kimi Sizi və Mehriban xanımı ürəkdən təbrik edirəm. Hörmətli Prezident, Siz atanız Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən igid oğul kimi Şuşanı, bütün Qarabağımızı işğaldan azad etdiniz, işğaldan olan kənd və şəhərlərimizi xalqımıza qaytardınız. Hörmətli Prezident, Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin qarşısında baş əyirik. Əziz Prezidentim, Allah lənəyə gətirmiş qəddar, dinsiz-imsansız Paşinyanı Sizin qarşınızda xar etdi. Bir daha Qələbə münasibətilə Sizi, bütün Azərbaycan xalqını, qəhrəmancasına vuruşan əsgərlərimizi təbrik edirəm. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Ağdam sakini **Aişə Qasimova**: “Hörmətli cənab Prezident, Sizi qazandığımız böyük Qələbə münasibətilə səmimi-qəlbən təbrik edirəm. Siz dərin təşəkkürümü bildirirəm. Biz ağdamlılar həmişə Sizə, Sizin siyasətinizə inanırıq. Sizin uğurlu siyasətiniz və Ordumuzun yenilməz gücü sayəsində biz bu gün torpaqlarımızın azad olunmasında çox xoşbəxtik. Sevindirir ki, tezliklə yurd həsrətini qurub-yaratmaq həvəsi əvəz edəcək. İnənəm ki, Sizin kimi Prezidenti olan xalq heç vaxt yenilməz. Allahdan Sizə uzun ömür, cansağlığı arzulayıram, Ulu Öndər Heydər Əliyevə Allahdan rəhmət diləyirik. Allah Sizi qorusun!”

Ağdamın daha bir sakini **Bəxtiyar Şirinov**: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, rəhbərliyiniz nəticəsində əldə edilən Qələbəmiz münasibətilə Sizi və rəşadətli Ordumuzu səmimi-qəlbən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, işlərinizdə uğurlar arzu edirik. Müharibə başlayan gündən istər herb meydanında, istərsə də siyasi arenada Sizin necə döyüldüyünüzün şahidi

olduq. Bu böyük zəfər Sizin, müzəffər Ordumuzun və xalqımızın şanlı Qələbəsidir. Bütün xalqımız, o cümlədən biz - məcburi köçkünlər təklif edirik ki, Sizə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin.

Uca Tanrı Sizi, Ordumuzu, xalqımızı qorusun!”

Şəkirdən **Əşrəf Durmuşov**: “Müzəffər Ali Baş Komandan, biz Sizi liderimiz, Milli Qəhrəmanımız, Prezidentlər Prezidentləri hesab edirik. Biz Sizinlə fəxr edirik. Mən Sizin çıxışlarınızı çox həvəslə izləyirəm. Ümummilli Lider Heydər Əliyevin və ananız Zərifə xanım Əliyevanın ruhları qarşısında baş əyirik ki, xalqımıza Sizin kimi dəyənətli şəxsiyyət bəxş edə bilərsiniz. Cənab Prezident, Sizin bütün dünyaya qalib gəldiniz, yumruğunuzun gücü budur. Hamı Sizə alqış edir, biz Sizinləyik. Mənim övlədim də ön cəbhədə Vətənə olan borcunu yerinə yetirir. Cənab Prezidentimiz, Siz bizlərə ümid verdiniz, xalqımız heç vaxt Sizin bizə bəxş etdiklərinizi unutmayacaq. Siz ayağınızı qoyduğunuz yere xalqımız canını qoyur. Qələbənin dadını bildik və görürük. Sevincimi sözlə ifadə edə bilmirəm. Siz bir dənsiniz, Uca Yaradan Sizi qorusun! Eşq olsun Sizə! Siz Paşinyanın və ona bənzəyən müxbirlərinə payını yaxşıca verindiniz. Siz qərəzli müxbirlərin cavabını layiqincə verəndə mən Sizi ayaq üstə alışıqdim, Sizinlə bir daha fəxr etdim. Cənab Prezident, mən on min əhəlisiz olan kənddə yaşayıram, bütün kəndlilərin Sizi sevir, Sizinlə fəxr edirik. Biz hamımız - kiçikdən böyüyədək Sizin arxanızdayıq. Siz bizim ömrünüz Prezidentimizsiniz!”

Ağdam rayonundan **Şahmar Rzayev**: “Hörmətli cənab Prezident, hər bir xalqın prezidenti, rəhbəri var. Ancaq biz xoşbəxtlik ki, xalqı öz mənim yumruğu kimi ətrafında birləşdirib Azərbaycanı aparan Sizin kimi bir liderimiz var. Mehzi Sizin illərcə apardığınız düzgün siyasət, əzmkarlıq və qətiyyəti addımların nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz sərfəli yerini tutdu, güclü iqtisadiyyata və müasir orduya sahib oldu. O orduya ki, bir zamanlar Şuşada yallı rəqinə oynayan Paşinyanı müasir silahların ritmi altında kapitulyasiyaya məcbur etməyə məcbur etdi və zəfər qazandı. Öz uzaqgörənliyi, əqli və zəkası ilə dünyada şərfəli tarix yazan Prezidentimiz, Sizə və ailənizə bizə bu şərfəli anı yaşatdığınız görə uzun ömür arzu edir və minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan! Yaşasın möhtərəm Prezidentimiz! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

Füzuli sakini **Könül Rzayeva**: “Cənab Prezident, Qarabağın Fatehi, ilk öncə Sizi Qarabağ zəfəri münasibətilə təbrik edirəm. Bizə yaşatdığınız bu şanlı tarix özünü çox sağ olun. Mən Füzuli rayonu, Böyük Bəhmənlı kəndində doğulub böyümüşəm. Məcburi köçkün statusu ilə yaşasam da, daim ürayimlə Vətənimin - Füzulimin nisgillini daşıyıram. Bu, həm də bir qürur tarixidir. Sizin və şanlı Ordumuzun sayəsində artıq başımı dik tuturam. Mən Tibb Universitetinin 5-ci kurs tələbəsiyəm. Torpaqlarımızın erməni işğalından azad olunması üçün başladığımız əks-hücum əməliyyatlarının ilk gündən, sonuncu yaralı əsgəri yola salana qədər köntüllü olaraq Füzuli Müalicə Diaqnostika Mərkəzində yaralı əsgərlərimizə tibbi xidmət göstərdim. Bu xidməti qürur və fəxərətlə Vətənimə, qardaşlarımıza axan qanları qarşısında vicdan borcum hesab edərək və Sizinlə zəfərə inanaraq etdim. Siz və birinci xanımımız Mehriban Əliyeva bi-

zim ellərə, işğaldan azad olunmuş Füzuli şəhərinə gələrək bizi qürurlandırdınız, dövlətə xalqımızın sarsılmaz birliyini bir daha göstərdiniz. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”

Türkiyənin İstanbul şəhərindən **Elza Nağıyeva** yazır: “Möhtərəm Prezidentimiz, bizə yaşatdığınız bu qürur və sevinc üçün Sizə və Azərbaycanın müzəffər Ordusuna təşəkkürümü bildirirəm. Türkiyədə olmağımıza baxmayaraq, müharibənin ilk günlərində qəlbimiz Azərbaycanla döyündü. Bu Vətən müharibəsinin ilk günlərindən iki oğlum və kürəkənim bütün vətənsəvar övladlar kimi müharibəyə getmək üçün İstanbuldakı Azərbaycan konsulluğuna müraciət edib qeydiyyatda düşmüşdük. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarına şəfa versin. Sizin kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin!”

Şəkirdən **Əlçin Harunov**: “Dəyərli ölkə başçımız, çiçəklənən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev, bizlərə yaşatdığınız Qələbə sevincinə və ən əsası, Azərbaycan Respublikasının qurucusu, yaradıcısı, dahi şəxsiyyət Heydər Əliyevin Sizə etdiyi vəsiyyəti şərfəli yerinə yetirdiyinizə görə öz adımdan və ailəmdən Sizə təşəkkür edirəm. Mən fəxr edirəm ki, azərbaycanlıyam və mən fəxr edirəm ki, Sizin kimi dahi, insani dəyərləri yüksək tutan Prezidentim, Ali Baş Komandanım var. Biz birlikdə güclüyük! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Kəlbəcər sakini **Alim Fətəh**: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, mən öz adımdan və ailəmdən Sizə Kəlbəcər və digər işğal olunmuş rayonlarımızın azad olunması münasibətilə dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram. Sizin uğurlu siyasətiniz və şanlı Ordumuzun qəhrəmanlıq nəticəsində ərazi bütövlüyümüz tam bərpa olundu və mən artıq məcburi köçkün deyiləm. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Eşq olsun Sizə! Allah Sizi və ailənizi qorusun! Sizə və şanlı Ordumuza Allahdan daha da böyük qüvvət arzulayıram. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Şəmkir sakini **Elbrus Məmmədov**: “Hörmətli cənab Prezident, mən də bir Azərbaycan vətəndaşı kimi Qələbə qazandığımız üçün çox sevinirəm və fəxr edirəm ki, azərbaycanlıyam. Doğma torpaqlarımız işğaldan azad edildiyi üçün Sizə çox minnətdaram. Allah Sizin kölgənizi bizim başımızdan üzərindən əskik etməsin! Allah cəbhədə olan igid əsgərlərimizi qorusun! Qazilərimizə isə Allah şəfa versin! Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yerləri cənnətməkan olsun, inşallah. Bu günümüzdə çox şükür, min şükürler olsun! Bir daha Sizə minnətdaram, cənab Prezidentimiz!”

Mingəçevir şəhərindən **Zivar Bəylərova**: “Hörmətli cənab Prezident, Sizi və bütün Azərbaycan xalqını böyük Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bu zəfərdə Sizin uzun illər həyata keçirdiyiniz müdrik diplomatik, iqtisadi və hərbi strategiyiniz, Ordumuzun zəhməti, şəhidlərimizin qanı və xalqımızın dəstəyi vardır. Siz Azərbaycan tarixində yeni bir şanlı səhifəni qızıl hərflərlə yazdınız və xalq qəhrəmanı kimi tarixdə, insanların qəlbində ömürlük məskən saldınız. Bu Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, həm də xalqımızın qalibiyyət hissini də bərpa etdiniz. Sizə çox minnətdarıq. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin!”

Ağdam sakini **Rövşən Əliyev**: “Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz, Azərbaycanın Milli Qəhrəmanı İlham Heydər oğlu Əliyev, Sizin işğaldan azad olunmuş Qarabağ torpaqlarına uğur və nur gətirən səfəriniz Azərbaycan xalqını, dünya azərbaycanlılarını və hərbiçilərimizi daha da ruhlandırır. Bilirik ki, ayağınız uğurludur, Qarabağa ancaq xoşbəxtlik gələcək. Sizin simanızda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və bizə dəstək olan bütün dövlətləri Birinci Qarabağ müharibəsi veteranı, II qrup Çernobil əlili kimi təbrik edir və Sizə Uca Allahdan uzun ömür, cansağlığı arzu edirəm.”

Göycaydan **Şəmistan Məmmədov**: “Müzəffər Ali Baş Komandan İlham Əliyev, ilk növbədə, Sizi salamlayıram, ailəm və öz adımdan Sizə və müzəffər Ordumuza minnətdarlığımı bildirmək istəyirəm. Uca Allah Sizi, Ordumuzu və bütün xalqımızı qorusun! Bu möhtəşəm Qələbənin banisi Sizsiniz. Sizinlə bütün Azərbaycan xalqı fəxr edir. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Bakı şəhər sakini **Aygün Bağirova**: “Hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandan, işğal altında olan torpaqlarımızın uğrunda apardığınız Vətən müharibəsinin qalibiyyətlə sonlandırılmasına münasibətilə Sizi təbrik edirəm. Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Bu Qələbənin memarı Sizsiniz. Bu şanlı yolda Sizin sözlərinizə istinad edərək “dəmir yumruq kimi” daim Sizin yanınızdayıq, cənab Prezident. Sizə yazılacaq ürək sözlərim o qədər çoxdur ki, sadəcə, bunu ifadə etməkdə kəlmələr acizdir. Siz bizim qürurumuz, fəxrimizsiniz. Allahdan Sizə cansağlığı və uzun ömür arzulayıram. Uca Yaradan Sizi və ailənizi qorusun! Yaşasın Azərbaycanın möhtərəm və möhtəşəm Prezidenti cənab İlham Əliyev!”

Füzuli sakini **Vidadi Sadiqov**: “Hörmətli cənab Prezident, mən Füzuli rayonunun Arışlı kənd sakini və Birinci Qarabağ müharibəsi veteranı olaraq Sizi Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Siz, bütün xalqımız Sizin ətrafınızda bir yumruq kimi birləşmişik. Bu demir yumruqla erməni təəcüvkərlərinə, vandallara qarşı gücümüzü sübut etdik, intiqamımızı aldığımız. Dövlətimiz və xalqımız üçün etdiklərinizə görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Sizin xalqımıza yaşatdığınız sevincin hədd-hüddü yoxdur. Biz çox xoşbəxt xalqıq ki, onun Sizin kimi əvəzolunmaz Lideri var. Allah Sizi qorusun!”

Ağdam sakini **Səfəyə Əliyeva**: “Hörmətli cənab Prezident, Mən 5-ci sinifdə oxuyuram, 10 yaşım var. Mən əslən Kəlbəcər rayonundam. Sizə təşəkkür edirəm. Çünki Siz Azərbaycan xalqının, eləcə də mənim valideynlərimin 30 il həsrətini çəkdiyi doğma torpaqların geri qaytardınız. Sizə və Milli Ordumuzun bütün qəhrəman əsgərlərinə minnətdarıq. Bizə dəstəklədikləri üçün türk xalqına və dövlətinə təşəkkür edirik. Allah onların da yardımçısı olsun! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”

Sumqayıt sakini **Müslüm Abbasov**: “Otuz illik həsrəti qələbə ilə başa çatdıran, qələbəni isə tarixi qızıl hərflərlə həkk edən yenilməz Sərkərdəm. Sizi və xalqımızı bu gün münasibətilə şəhid atası kimi, səmimi qəlbən təbrik edirəm. Siz mənim, eyni zamanda, bütün şəhid ailələrinin yaralı qəlbine bu qələbə ilə su səpmiş oldunuz. Mən inanırdım ki, yenilməz Ordumuz Sizin uzaqgörən siyasətiniz sayəsində düşmənin layiqli cavabını verəcək. Qardaş Türkiyənin mənevi dəstəyi də bizə güc verdi. Ata vəziyyəti yerinə yetirdiyiniz üçün biz atalar Sizinlə qürur duyuruq. Hər gün efrələrdən bu şad xəbərini nə vaxt verəcəyini gözləyirdim və 10 noyabr - şəhidlərimiz qisas günü, torpaqların işğaldan azad olunduğu gün, anaların, qənlərin, övladların göz yaşlarına son qoyulduğu gün gəldi. Siz mənim qəlbimdə qızıldan bütü qoyulmuş, heç vaxt unudulmayan Ali Baş Komandanınız!”

Lerik sakini **Ağalar Tağıyev**: “Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, Azərbaycan xalqının xilasına Sizi və Azərbaycan xalqını bu möhtəşəm Qələbə münasibətilə təbrik edirəm. Balanslaşdırılmış, uzaqgörən, səbirli xarici və daxili siyasətin, düzgün hərbi strategiyanın nəticəsi bax, budur. Cənab Prezident, Azərbaycan xalqı öz tarixi boyu heç bu qədər sevinməmişdi. Bu sevinci Siz bəxş etdiniz. Hörmətli Prezident, mən bu məktubu yazarkən göz yaşlarımı saxlaya bilmədim, hər şey insana yuxu kimi gəlir. Mümkün olmayanı mümkün etdiniz, xalqımızın qürurunu özünə qaytardınız. Cənab Prezident, mən 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Sizin siyasi kursunuza daim dəstəkləyirəm. Siz ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildə, Sizin ilk çıxışlarınızı eşidəndə, əmin oldum ki, Sizin ziyalılığınız, kübarlığınız, humanizminiz, uzaqgörənliyiniz, savadınız Azərbaycan xalqını xilas edəcək və onu zirvələrə qaldıracaq. Belə də oldu. Sizinlə fəxr edirik, cənab Prezident. Mən müəlliməm. Azərbaycanın müəllim ordusu daim arxanızdadır. Bir sözlə, bütün Azərbaycan xalqı adından, ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bu çətin və şərfəli yolda Sizə uğurlar arzulayıram.”



Azərbaycan Respublikası Prezidentinin “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommərsiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 iyul tarixli 985 nömrəli və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1256; 2017, № 1, maddə 48, № 6, maddə 1073, № 10, maddə 1787; 2019, № 12, maddə 1945) ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommərsiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.8-ci bənddə “təminatı və texniki avadanlıqların” sözləri “təminatın” sözü ilə əvəz edilsin;

1.2. 3.9-cu bənddən “zəruri avadanlıq,” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddə 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmununda 3.1.12-1-ci yarımbənd əlavə edilsin:

“3.1.12-1. normativ-hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada hüquq-müəyyənədi sənədlər vermək”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2020-ci il

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 898, № 10, maddə 1991; 2019, № 6, maddə 1014) ilə təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 6.3.3-cü, 6.3.4-cü və 6.3.5-ci yarımbəndlərdə “25%-dən” sözləri “25% və daha” sözləri ilə əvəz edilsin.

2. 6.3.10-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmununda 6.3.11-ci yarımbənd əlavə edilsin:

“6.3.11. investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkar investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün mürciətdə, müvafiq təsdiqədi sənədlərə dair məlumatlar.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2020-ci il

DTX-nin rəisinin Şuşa şəhərinə xidməti səfəri olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə işğaldan azad olmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin noyabrın 19-20-də Şuşa şəhərinə xidməti səfəri olub.

Bu barədə AZƏRTAC-a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Şöbəsinə məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində xidmət rəisi, həmçinin Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraitini də tanış olub. Müdafiə Nazirliyinin və digər strukturların əməkdaşları ilə görüşlər keçirib, qarşıda duran birgə vəzifələr müzakirə edilib.

İctimai iaşə müəssisələrində karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

Nazirlər Kabinetinin 455 № li Qərarına dair İZAH

“Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən, hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyən edilməlidir.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədə xil rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcud tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər, nəzarətədi dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədə xil qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisədə xilində nəzarət edəcək.

Şahbulaq qalasına Azərbaycan bayrağı sancılıb



Ermənistanın işğalından azad edilən Ağdam rayonundakı Şahbulaq qalasında Azərbaycan bayrağı ucaldılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video-görüntülər yayılıb.

Şahbulaq qalası Ağdam şəhərinin 10 kilometrliyində yerləşir. Qarabağ xanlığının banisi Panahəli xan XVIII əsrdə “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında bir qəsr kompleksi, daş və əhəngdən məscidlər, evlər, bazar və hamamlar tikilib. İnşası 1751-1752-ci illərdə tamamlanmış bu kompleksdən indiyə bulaq yanındakı tapə

üzərində ucalan qala və məscid binası qalıb. Qəsr adını gursulu bulağın adından alıb. Elmi ədəbiyyatda “Şahbulaq qəsr” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib.

İşğaldan azad olmuş ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO-ya təqdim edilib

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov UNESCO və İSESCO-nun baş direktorlarına mürciətdə edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mürciətdə 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğal altında olan və bu günlərdə işğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsə dəymiş ziyanın müəyyənəşdirilməsi ilə bağlı ilkin monitorinqin aparıldığı diqqətə çatdırılıb. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda Azərbaycanın tarixi, mədəni və dini abidələrinə vurulmuş ziyanla bağlı ilkin monitorinqin nəticələri qeyd olunur.

Bildirilib ki, tarixi və mədəni irsin dağıdılması müvafiq beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Mürciətdə qeyd olunur ki, Azərbaycanda tarixən mövcud olmuş multikultural və tolerant cəmiyyətin inkişaf etdirilməsi bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri dinc yanaşı yaşayır və Azərbaycanın ümumi tərəqqisinə öz töhfələrini verirlər. Çoxsaylı müsəlman icması ilə yanaşı, xristian və yəhudi dini icmaları da cəmiyyətimizin fəal hissəsidir və bu dinlərə məxsus abidələr, ibadət yerləri mənsəyindən asılı olmayaraq Azərbaycan dövləti tərəfindən mühafizə olunur, təmir və bərpa edilir.

Sonda işğaldan azad olmuş ərazilərdə davam edən monitorinqin nəticələrinin hər iki təşkilatın rəhbərlərinə mütemadi olaraq təqdim ediləcəyi bildirilib.



Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi

İşçi qrupunun rəhbəri: “Ermənistanın təcavüzü nəticəsində Bərdə rayonunda 180 evə ziyan dəyib”

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə xeyli ziyan dəyib. AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, digər cəbhəyanı rayonlar kimi, Bərdədə də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi işləri həyata keçirilir.

Bərdə rayonu üzrə işçi qrupun rəhbəri, iqtisadiyyat



Nazirliyinin şöbə müdiri Elçin İbrahimov bildirib ki, artıq Bərdə şəhərində və rayonun altı kəndində ziyan dəymiş 180 fərdi evə və çoxmənzilli binaya baxış keçirilib. Deymiş ziyan qeydiyyata alınıb,

vətəndaşların iştirakı ilə aktlar tərtib edilib. Fərdi ev və mənzillərdən 162-sinin təmiri, 11-nin bərpaya ehtiyacı var, 7 ev qəzalı vəziyyətdədir. Bərdə rayonunun artilleriya atəşinə tutulması nəticə-



sində vətəndaşlara məxsus evlərə yanaşı, 50-dən artıq müxtəlif ticarət, iaşə və digər obyektə, 70-dən çox nəqliyyat vasitəsinə, 5 sosial obyektə də ziyan dəyib. Hazırda

bu obyektlərin və nəqliyyat vasitələrinin qeydiyyata alınması həyata keçirilir. Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən



başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq f



SƏNƏ MİNNƏTDARLIQ, ALİ BAŞ KOMANDANIMIZ!

Əvvəl 1-ci səh.

Düşünlümsü siyasətinlə, zəka və fəaliyyətinlə müstəqil Azərbaycanımıza nüfuz, hörmət gətirdin, fəxr etdik!

Bütün bunlara görə də çox sağ ol, mənim müdrik Prezidentim!

◆ ◆ ◆

Məcburi köçkünlərin arzusunu yerinə yetirdin!

Yurda həsrət qalan insanların arzusunu yerinə yetirdin!

Şəhid analarının arzusunu yerinə yetirdin!

Azərbaycan gənclərinin arzusunu yerinə yetirdin!

Bütün Azərbaycan xalqının ən böyük arzusunu və istəyini yerinə yetirdin!

Var ol, yaşa, həmişə arzularımızı çin et, mənim Ali Baş Komandanım!

Xocalı soyqırımının qisasını aldın! Dağıdılmış, viran qoyulmuş yurdlarımızın qisasını aldın!

Təhqir olunmuş məscidlərimizin qisasını aldın!

Yer üzündən silinmiş tarixi, mədəni abidələrimizin qisasını aldın!

Şəhid edilmiş oğullarımızın qisasını aldın!

Yetim qalmış uşaqların, toy xoңcasına qara bağlanmış qızlarımızın qisasını aldın!

Birinci Qarabağ müharibəsi şəhidlərinin, qazilərinin qisasını aldın!

HƏM DƏ:
Bizə həqqətlə yanaşanları yerleyəksən etdin!

Diz çökürək ona-buna yalvardın, başqalarının dabanını yaladırdın!

Qudumuz düşməna dediyini yedirdək Azərbaycanla hesablaşmağa vadar etdin!

Buna görə Sənə minnətdarlıq, Ali Baş Komandanımız!

Daha heç kim bizə torpaqlarını itirən və onu qaytara bilməyən xalq kimi baxmayacaq!

Daha heç kim bizə məcburi köçkün deməyəcək!

Daha heç kim bizi məğlub hesab etməyəcək!

Daha heç kim bizi qorxaq saymayacaq!

Daha heç vaxt doğma el-obaya uzaqdan həsrətlə baxmayacağıq!

Bütün bu mənəvi iztirablara son qoyduğuna, millətə layiq qəhrəmanlığının özüne qaytardığına görə sənə minnətdarlıq, mənim müdrik, şanlı Prezidentim!

İkinci Qarabağ müharibəsinin əsl baş qəhrəmanı Sənsən, əziz Prezidentim!

Azərbaycanın üzünü ağ edən Prezidentim!

Müvəqqəti məğlubiyyəti əbədi Qələbəyə çevirən Ali Baş Komandanım!

Bəxtiyar SADIQOV

Milli ləyaqət rəmzinə çevrilən Qələbə

İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəmanlıqla döyüşən ordumuz və öz rəhbəri ətrafında sıx birləşən xalqımız bu müharibədən şərəflə çıxdı

Əvvəl 1-ci səh.

Hətta bunun üçün kütləvi şəkildə həkimlərdən saxta koronavirus arayıları alıblar.

Azərbaycanda isə tamamilə fərqli mənzərə var idi. Artıq sentyabrın 28-dən bütün hərbi komissarlıqların qarşısında yüzlərlə vətəndaş toplaşmışdı. Mərd oğullar gülə-güla, sevinc hissi, valideynlərin xeyir duası ilə cəbhəyə yola düşürdülər. Savaşın ilk gündən sonuna kimi bu vəziyyət davam etdi. Bu baxımdan Vətən müharibəsi xalqımızın birliyinin təcəssümü oldu. 44 günlük savaşda xalqımız sübut etdi ki, öz rəhbəri ətrafında sıx birləşib. Bir daha təsdiq olundu ki, Azərbaycanda formalaşmış güclü xalq-ıqtidar birliyi sarsılmazdır.

Azərbaycan Ordusu öz sözünü dedi

Bu savaşın nəticəsi İlham Əliyevin dediyi kimi oldu. Ali Baş Komandan bu fikri həmişə bəyan edirdi ki, danışıqlar prosesinin nəticəsiz qalacağı təqdirdə Azərbaycan Ordusu öz sözünü deyəcək. Ordumuzun döyüş imkanlarının artırılması ilə bağlı indiyədək həyata keçirilən tədbirlər də məhz bu məqsəddə xidmət edirdi. Yüksəkdeqiqlikli hərbi texnikaların Silahlı Qüvvələrin arsenalına daxil edilməsi, müasir döyüş vərdişlərinin mənimsənilməsi, ən müxtəlif şəraitlərdə - gecələr, ekstremal vəziyyətlərdə, qarlı və dağlıq ərazilərdə döyüşlərin aparılması məqsədlərinə xidmət edən təlimlərin keçirilməsi nəticəsində Azərbaycan Ordusunun olduqca qüdrətli, mükəmməl hərbi gücə çevrildiyi hələ illər öncədən məlum idi. Ötən 26 ildə işğalçı Ermənistan işğal etdiyi ərazilərimizdə hər neçə mərhələli müdafiə sistemləri yaradanda Azərbaycan dövləti ordu quruculuğunu dayanmadan həyata keçirdi. Düşmənin yaratdığı mühkəm müdafiə istehkamlarının yarılması üçün hərbi təlimlərdə dəfələrlə məşq edilmiş, bu istiqamətdə əməliyyatların aparılması daim sınaqdan çıxarılmışdı.

Sentyabrın 27-də Ermənistanın törətdiyi hərbi təxribat Azərbaycana öz

torpaqlarının işğaldan azad edilməsi üçün müharibədən başqa yol qoymadı. Elə ilk saatlardan düşmənin burnu ovuldu. İlk gündən düşmənin döyüş meydanında məğlubiyyəte uğradılması ilə torpaqlarımızın azad olunması başlandı. Ordumuz keçirdiyi əks hərbi əməliyyatların ilk gündən olduqca mükəmməl hücumları ilə hansı gücə malik olduğunu göstərdi. Ermənistanın yaratdığı bir neçə mərhələli, beton konstruksiyalarla bərkidilmiş, bir-biri ilə gizli yollarla, tunnelərlə əlaqələndirilmiş müdafiə mövqelərinin yarılması asan deyildi. Digər tərəfdən, həmin mövqelər yüksəklikdə yerləşdiyindən ərazinin rəlyefi də təbii istehkəm rolunu oynayırdı.

Lakin Azərbaycan Ordusu qarşısında düşmənin gücləndirilmiş səngərləri neçki bir gün, bir neçə saat belə davam gətirə bilmədi. Bir neçə gündən sonra ardınca Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Xocavənd, Laçın, Xocalı və Tərtər rayonlarının kəndləri, Murov dağında strateji yüksəkliklər azad edildi. Şuşanın işğaldan azad edilməsi isə dünya hər tarixinə düşən hadisə oldu. Öz unikalığı ilə fərqlənən Şuşa əməliyyatı birmənalı şəkildə ordumuzun gücünü və əsgərlərimizin rəşadətini bütün dünyaya daha da yaxından tanıtdı.

Məhz Şuşanın azad edilməsindən sonra Ermənistanın baş naziri N.Paşinyanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtlərinə uyğun olaraq kapitulyasiyaya imza atmaqdan başqa yolu qalmadı. Düşmənin məğlubiyyəti aktına imza atmasının nəticəsi olaraq Ağdam rayonu da işğaldan azad edildi. Bu gün Ağdam şəhərində və rayonun bütün kəndlərində Azərbaycan Bayrağı ucalır. Yaxın günlərdə isə Kəlbəcər və Laçında işğalçı qoşunların qalıqları rədd olacaqlar.

Ermənistana qarşı iddia qaldırılacaq

Torpaqlarımız işğaldan azad olunduqca rastlaşdığımız mənzərə, şəhər və kəndlərimizin acınacaqlı durumu hər birimizi təsirləndirdi. Bu illər ərzində Ermənistan işğal etdiyi Azərbaycan tor-

paqlarında vandallıqla məşğul olub, bütün yaşayış məntəqələrini viran qoyub, daş üstündə daş qalmayıb. Düşmən xalqımızın mədəni-tarixi abidələrini dağıdıb, Qarabağın meşələrini qırıb, təbii sərvətlərini alçaqcasına talayıb. Bir neçə ədəd amansız müharibələr olub. Amma belə barbarlıq heç vaxt görülməyib. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandallıqdan söz açıb. Ağdamın işğaldan azad edilməsi ilə əlaqədar xalqa müraciət edən dövlətimizin başçısı bir daha bu barədə deyib: "İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağılıb. Mənim Füzuli və Cəbrayıl səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kas, bütün dünya gördü ki, hansı vəhşi düşmənə biz üz-üzə qalmışdıq. Nə Cəbrayıl, nə Füzulidə bir dənə də salamat bina qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi düşmən tərəfindən dağıdılıb".

İşğal olunmuş ərazilərimizi Ermənistan tərəfindən vurulan ziyan hesablanacaq. Bu məqsəddə beynəlxalq qurumlar, ekspertlər dəvət olunacaq və Ermənistan qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırılacaq. Düşmən son günlərdə Kəlbəcər və Ağdamda da törətdiklərinin cavabını verəcək.

44 günlük müharibə Azərbaycan üçün şərəf və milli ləyaqət məsələsi idi. İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəmanlıqla döyüşən ordumuz və öz rəhbəri ətrafında sıx birləşən, həmrəylik nümayiş etdirən xalqımız bu müharibədən şərəflə və ləyaqətlə çıxdı. İndi Azərbaycan dünyada həm də o dövlətlərdəndir ki, ərazi bütövlüyünü müharibə apararaq təmin edib. Ona görə də bu Qələbə həm dövlətçiliyimizi şərəfləndirdi, həm xalqımızı qürurlandırdı, həm də Azərbaycanı dünyanın qalib dövlətləri sırasına çıxardı.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

Diplomatik korpusun nümayəndələri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşilikləri gözləri ilə görüblər

Noyabrın 22-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi ataşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinin rəhbərləri Ermənistanın işğaldan azad olunmuş Füzuli şəhərinə səfər ediblər.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, səfərin məqsədi diplomatları və hərbi ataşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə tanış etmək olub.

Diplomatları və hərbi ataşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət ediblər.

Diplomatlar Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar. Onlar burada ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandallığı öz gözləri ilə görüblər.

Məlumat verilib ki, ermənilər Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.

Erməni işğalçıları Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən olan Füzulidə bir dənə də olsun salamat bina qoymayıblar. Hər şey dağıdılıb, talan edilib. Erməni vandallığı rayondakı tarixi, mədəniyyət və memarlıq nümunələrindən, mağara və kurqanlardan, türbələrdən və qəbirüstü abidələrdən də yan keçməyib. Bütün bu abidələr yerləyeksən olub.

Xüsusilə vurğulanıb ki, Füzuli sakinlərinin 27 illik yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyulub.

Diplomatlar rayonun Aşağı Ədərrehmanlı, Kürdlər kəndlərində və Füzuli şəhərində dağıdılmış qəbiristanlıqlara, mədəniyyət obyektlərinə baxıblar.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, burada gördüyümüz dağıntılar insanda narahatlıq və qəmginlik doğurur: "Vaxtilə Azərbaycanın çiçəklənmiş şəhərlərindən olan Füzuli gördüyünüz kimi, erməni vandalları tərəfindən viran qoyulub. Bu, əslində, Ermənistanın əsl simasıdır, əsl mahiyyətidir.

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi ataşelərin Füzuli şəhərinə bu səfəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı əsasında təşkil olunub ki, onlar öz gözləri ilə işğal dövrü ərzində şəhərə qarşı törətdiyi vandallığı, vəhşiliyi bir daha görünlər və bunun şahidi olsunlar.

Bundan əvvəl Azərbaycanda fəaliyyət göstərən və ölkəmizə müvəqqəti gəlmiş xarici media nümayəndələrinin də Füzuli şəhərinə səfəri təşkil olunub. Əsas məqsədimiz erməni vəhşiliyinin beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır. Torpaqlarımız işğaldan azad olunana qədər bu barədə danışırdıq.



müxtəlif faktları təqdim edirdik. Amma fiziki olaraq bu ərazilərə keçə bilmədiyimiz üçün bunları dolğun əsaslarla əyani formada təqdim etməkdə çətinlik çəkirdik. Amma hər şey bu gün gözümüzün altına düşüb və biz durduğumuz bu ərazi də Füzuli şəhərinin qəbiristanlığı olub. Burada uyuyan vətəndaşlarımızı, soydaşlarımızı, torpaqlarımızın işğaldan azad olunmasında canını fəda edən şəhidlərimizi Allahdan rəhmət diləyirik.

Azərbaycan vətəndaşı kimi hər birimiz qəmginlik, çünki gözümüzün qarşısında belə bir viranəlik var. Digər tərəfdən də fəxr hissi keçirik ki, torpaqlarımız, nəhayət, işğaldan azad olundu. Onu da əminliklə qeyd edə bilərik ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Füzuli şəhəri də Azərbaycanın digər şəhərləri kimi yenidən qurulacaq və inkişaf etmiş regionlardan biri olacaq".

Düşməndən azad olunmuş postların birinə baxış zamanı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Ali Aliyev bildirib ki, bu gün Füzuli şəhərinə səfər edən diplomatlar erməni vandallığını öz gözləri ilə görüblər: "Bu ərazidən bizim dinc sakinlərimiz 30 ilə yaxındır ki, atəş

tutulub. Mülki əhali arasında şəhid olanlar var. Bu da onu göstərir ki, ermənilərin bu torpaqları geri qaytarmaq fikri olmayıb. Bu ərazilərdən qeyri-qanuni istifadə ediblər. Siz burada iqtisadi cəhətdən güclü olmayan Ermənistanın məhv edilən texnikalarını görürsünüz. Yolboyu gördünüz ki, qəbiristanlıqları no günə qoyublar, texnikalarla məzarları qazıb izini itiriblər. Körpüləri, xəstəxanaları, mədəniyyət obyektlərini, məscidləri dağıdıblar. Ümid edirik ki, siz bu heqiqətləri bütün dünyaya olduğu kimi çatdıracaqsınız".

Diplomatlar düşmənin Füzuli şəhərinə atdığı "Smerç" raketinin qalıqları olan ərazilərə də baxıblar. Bildirilib ki, döyüşlər gedən vaxtı Ermənistan silahlı qüvvələri qadağan olunmuş silahlardan da istifadə ediblər.

Dağılmış evini görməyə gələn şəhər sakini Şərafət Hacıyeva diplomatlara deyib: "Bizim evlərimiz ermənilər tərəfindən dağıdılıb. Qoyub getdiyimiz evlərdən əsər-əlamət yoxdur. Hər yer dağıdılıb, məhv edilib. Bütün bunları erməni vəhşiləri, vandalları ediblər. Onlar bildirdilər ki, bu torpaqlar onların deyil. Bir gün bu torpaqların sahibləri qayıdacaqlar. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz

torpaqlarımızı işğaldan azad etdi. Evlərimizi belə görüb kədərlənirik. Amma bu kədərlə bərabər, böyük sevincimiz var. Torpaqlarımız işğaldan azad olundu. Biz indi şəbirsizliklə rayonumuza qayıdacağımız günü gözləyirik".

Şəhər ərazisində ermənilər tərəfindən dağıdılmış Hacı Ələkbər məscidinin yerləşdiyi əraziyə baxış zamanı diqqətə çatdırılıb ki, bu dağılmış tikili XIX əsərə aiddir. Rayonun işğalına qədər yararı vəziyyətdə olub. 1993-cü ildə Füzuli rayonunun işğalı zamanı erməni vandalları tərəfindən həmin məscid tamamilə dağıdılıb. Göründüyü kimi, ermənilər təkcə Azərbaycan xalqına deyil, onun maddi-mədəni irsinə qarşı da vandallıq hərəkətləri həyata keçiriblər. Məscidin işğaldan əvvəl iki minarəsi olub. Məscidin yalnız bir minarəsinin qalıqları qalıb, digəri tamamilə dağıdılıb. Hacı Ələkbər məscidi respublika əhəmiyyətli tarixi abidədir. Ermənilər Füzuli rayonunda olan bütün məscidlərə qarşı bu cür vandallıq ediblər. Məscidlərdə heyvan saxlayıb, tövlə kimi istifadə ediblər.

Şəhər Mədəniyyət Mərkəzinin yerləşdiyi əraziyə baxış zamanı burada skripkada səslənən musiqi diplomatların marağına səbəb olub.

Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi Şuşa və Xankəndi şəhərlərinə humanitar yardım göndərib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasının Şuşa və Xankəndi şəhərlərinə göndərdiyi humanitar yardımın "Samur" sərhəd-

keçid məntəqəsində qarşılanaraq müşayiət təşkil olunub. AZƏRTAC xəbər verir ki, noyabrın 22-də Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgə-

sinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yol-

boyu müşayiəti təşkil olunub. Tikinti materiallarından ibarət humanitar yardımın yarisinin Şuşa şəhərinə, digər yarisinin isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulub.



Əsgər teleqramları və şairin cavabı

BAKU MEDIA CENTER

Xalq şairi Nəriman Həsənzadəyə

Çox hörmətli, qeyrətli, vətənpərvər, sayılıb-seçilən ağsaqqalımız bizə göndərdiyiniz ərizə və məktub-teleqrama görə Sizə və övladlarınıza öz təşəkkür və minnətdarlığımızı bildiririk. Allah Ali Baş Komandanımıza, ordumuza və millətimizə yar olsun. Sizin bizə həsr etdiyiniz şeiri bir-bir hamımız oxuyub əzbərlədik. Sizin əlinizdən öpürük. Yəqin ki, yuxusuz qalib bu şeiri ərsəyə gətirmisiniz. Allah sizin kimi ağsaqqaları var etsin. Allah millətimizi, birliyimizi ebədi etsin. Biz də söz veririk ki, Ali Baş Komandanımızın bütün əmr və tapşırıqlarını icra edib, torpaqlarımız uğrunda son damla qanımızadək döyüşəcəyik.

Nəriman müəllim, bir daha məktuba görə minnətdarım.

Heydər Quliyev, Elman Nezarov, Ramil Ağayev, Rəcu Nəbiyev, Təbriz Babayev, Ramil Hacıyev Füzuli rayonu "N" sayılı hərbi hissə

Xalq şairi Nəriman Həsənzadəyə

Xalqımızın şair oğlu, ürəyi Qarabağla döyünən gözəl insan, müdrik ağsaqqal, gözələrin aydın olsun. Qələbə bizimlədir! Biz bunu bacarıdıq.

Bütün tarixboyu millətimizin arzuladığı Milli Qəhrəman qətiyyətlə, qüdrətlə Ali Baş Komandanımız sayəsində rəşadətli Ordumuz bu qələbəni qazandı!

Yaşasın Ali Baş Komandanımız! Yaşasın rəşadətli Ordumuz! Yaşasın bütün dünyada yumruq kimi birləşmiş azərbaycanlılar və Azərbaycan! Ruhunuz şad olsun, bayram edən şəhidlərimiz, gözünüz aydın olsun, şəhid doğmaları, gözünüz aydın olsun, qarabağlılar, gözünüz aydın olsun, mənim ağsaqqalım, Nəriman Həsənzadə!

Mənim gücüm və imkanım sənə İsa bulacağından su və çox sevdiyim Şuşadan torpaq gətirməyə çatır. Tezliklə görüşəcəyəm.

Hörmətlə,
Heydər QULİYEV,
Füzuli rayonu, "N" sayılı hərbi hissə, polkovnik

Dünya susur.
Allah!
Allah!
Dünya laıldı,
Dünya kardı.
Düşmənimiz
Bir yalquzaq
canavardı.
Uladiqca dünya susur.
Qərbin
insan hüquqları
hanı belə?
niyə susur?!

Bir görmüşdük,
Bir də gördük
ermənin
şər üzünü.
Şaumyan da
isteyirdi,
yüz il qabaq,
bombalasin,
Gəncə, səni!
Cümhuriyyət vətənimənsən,
öncə səni.
O uğursuz,
kor yalpaq!
Filankəsin
Silahdaşı,
"Əziz dostu"
Bakıda milləti qıran.
İsteyirdi...
Gec çumşudu
təyyarələr
Moskvadan!
İgidlərim,
oğullarım,
sizinkidir
Bu hissərim,
duygularım.
Bu hecalı,
qafiyəli
dualarım!
Şah İsmayıl
Səngərindən
Təndiğim
gənc erlərim!
Zabitlərim,
gizirlərim,
əsgərlərim!

Dağ yanında
bir dağsınız.
Yer tərpsə,
uçmazsınız,
dayaqsınız.
Top dalında,
tank içində,
Yatmazsınız,
oyaqsınız.
Torpaqsınız,
Vətənsiniz,
Bayraqsınız.
Sizi görə
zəli düşmən
Ateş açır: səngərimə
Sinəmdəki
mənim
şəir
dəftərimə.
Heydərlerim,
Rəmlərim,
Rəcuclarım!
Mənim başıucalarım!
comərdlərim!
Təbrizlərim,
Elmanlarım,
Namiklərim.
Hərəniz bir
arxamsınız,
hərəniz bir
şah əsərim.
Nəriman HƏSƏNZADƏ,
Xalq şairi
Noyabr 2020

Ermenistanın xilasını hakimiyyətə sağlam qüvvələrin gəlməsindədir

Təbii ki, əgər varsa...

Müharibə ölkəmizin qələbəsi ilə başa çatdı. İndi Azərbaycan dinc quruculuq dövrünə başlayıb. Kəndli bol məhsul götürmək üçün əkin-biçin qayğısı ilə yaşayır, sənaye və digər istehsal sahələri müharibədən əvvəlki dövrdə olduğu kimi, ahəngdar işini bərpə edir, müvafiq qurumlar düşmənin viran qoyduğu torpaqları yenidən dirçəltmək üçün layihələr hazırlayır.

Artıq Füzuli-Şuşa magistral avtomobil yolunun salınmasına başlanılıb. Tərtər işğaldan azad olunan Taliş kəndinə də yol çəkilir. Suqovuşanda quruculuq-abadlıq işlərinə start verilib. Ölkənin 2021-ci ilin sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsi müzakirə üçün Milli Məclisə göndərilib. Bunlar Azərbaycanın bugünkü real mənzərəsidir.

Ermenistanda isə vəziyyət acınacaqdır. Düşmən ölkə uğradığı acı məğlubiyyətdən doğan istərlikdən yaxasını qurtara bilmir. Siyasi çəkişmələr dövlət qurumlarına kütlə tərəfindən hücumlara, iqtidarın istefa tələbinə, xəotik duruma səbəb olub. Hazırda, demək olar ki, Ermənistan idarə edilmir. Çünki müxalifət üçün ölkələrinin məğlubiyyəti göyndümsə olub. Onlar iqtidardan qisas almaq üçün Ermənistanın taleyini sanki qumara qoyublar. Paşinyan iqtidarının müharibədə ağır məğlubiyyəti müxalifət üçün "at ölib, ilərin bayramıdır" deməkdir. İndi Ermənistandakı siyasi qüvvələr yaranmış vəziyyətdən maksimum istifadə etməkdən ötrü hər cür reziliyyə, xəyanətə hazırdır. Ölkənin düşdüyü bu acınacaqlı vəziyyətdən çıxış yolları müxalifəti qətiyyətlə bərkətləndirir. Təki iqtidardan qisas alsınlar. Bu da ermənilərin xisletinə xas olan keyfiyyətdir.

Onlar torpaqlarımızın işğalını da o dövrdə ölkəmizdəki siyasi böhrandan yararlanaraq həyata keçirmişdilər. İndi də həmin üsulu öz xalqı və dövlətinə qarşı tətbiq edirlər. Qisası, müxalifət Paşinyanın istefa tələbindən əl çəkənə oxşamır. Ancaq üzdeyənə baş nazir bununla qəti şəkildə razılaşmır. Bilir ki, indiki halda istefa onun siyasi və fiziki məhvini daha da sürətləndirəcək. Buna görə də axırda hakimiyyətinə qoruma niyyətlindədir.

Paşinyanın Qarabağda atəşkes haqqında sənədi imzalaması ilə öz ölkəsinə xəyanət edib-ətməməsi barədə məsələyə Azərbaycan Prezidenti Vladimir Putin "Rossiya-1" telekanalına verdiyi müsahibəsində aydınlıq gətirib. Rusiya dövlətinin başçısı açıq şəkildə bildirdi ki, əgər Paşinyan bu sənədi imzalamasaydı, Ermənistanı daha böyük fəlakət gözləyirdi. Ən azından onun 25 min əsgər və zabiti ya məhv ediləcək, ya da əsir götürüləcəkdi. Ən maraqlısı isə telejurnalistin Ermənistandan

başlanan şəhərin ləğvi barədə eşidilən çağırışlar haqqında verdiyi suala V.Putinin verdiyi cavabdır. Rusiyanın dövlət başçısı deyib ki, əgər onlar belə bir addım atarsa, bu, Ermənistanın intihar etməsi olar.

Rusiyanın nə dediyini, nə istədiyini nəzərə alan ermənilər, deyərsən, indi bir qədər "cızıqlardan çıxmaq istəyirlər". Bu da onların düşdüyü istehsalatla bağlıdır. Hazırda işğalçı ölkədə özünü Qərbdə çevirən açıq və gizli siyasi qüvvələr fəallaşmış. İş o yerə çatıb ki, Ermənistandakı Rusiya hərbi bazasının çıxarılması tələbi səslənir. Bazıları bir az da irəliləyərək Ermənistanın Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Təşkilatından çıxması barədə çağırışlar edirlər.

Bunu bacaracaqlarmı? İnanmaq olmur. Səbəb sadədir. Məlumdur ki, Ermənistanın müstəqilliyi formal xarakter daşıyır. Onun əksəriyyəti iqtisadi və infrastruktur obyektleri Rusiyaya məxsusdur. Ermənistanın həttə öz dövlət sərhədlərini qorumaq üçün canlı qüvvəsi və resursları yoxdur. Bu səbəbdən də onun sərhədlərini də Rusiya qoruyur.

İndi ABŞ və Fransa da Dağlıq Qarabağ münaqişəsinin həllindən kənar qaldıqlarının qisasını almaq istəyirlər. Daha doğrusu, Cənubi Qafqazdakı maraqlarını qorumaq üçün məğlub Ermənistandan istifadə etməyə çalışırlar. Belə ki, bu münaqişədə Azərbaycanın istəyi ilə Türkiyə və Rusiya bölgəmədə söz sahibi olub. ABŞ və Fransanın narahat edən başlıca məsələ isə Türkiyənin regionda mövqə nümayiş etdirməsi, Azərbaycanla yaxınlığıdır. Lakin döyüşdə qalib olduğumuz üçün artıq ABŞ və Fransanın bizə təsir imkanları minimumdur. Belə şəraitdə əgər Ermənistandakı siyasi qüvvələr ölkələrinin məlum bəyanatından imtina etməsinə nail olarlarsa (bəri başdan deyək ki, bu ehtimal çox azdır), məğlub tərəf yenə də Ermənistan olacaq. Çünki Azərbaycanın öz milli maraqlarını qoruması üçün həm güclü siyasi iradəsi, həm də hərbi potensialı var.

Buna baxmayaraq, Azərbaycan istəyir ki, Ermənistanda daha rasional siyasi qüvvələr hakimiyyətə gəlsin (təbii ki, varsa), bölgəmizdə sülh və iqtisadi inkişaf üçün siyasi şərait yaransın. Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı xalqa etdiyi müraciətində bu barədə demişdir: "Hərbi məğlubiyyət, özü də belə bəzi bəzi məğlubiyyət, əlbəttə ki, istenilən ölkədə təlatümə gətirib çıxara bilər. Ona görə yəqin ki, indi bu böhran da keçəndən sonra əgər Ermənistanda sağlam qüvvələr hakimiyyətə gəlsə, biz sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökməklə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin!"

Rüstəm KAMAL,
"Azərbaycan"

Əvvəli 1-ci səh.

Etirazçının qarşısı Arşak Baqdasaryan bildirib ki, Suren hazırda polis bölməsində saxlanılır və ən ağır işğəncələrə məruz qalır.

Hərbi tibb bacısı Anait Ohanyan hərbi təqdimatçılarıqlarla bağlı müxalifətin mitinqində çıxışından sonra hökumətin təqiblərinə məruz qalıb. Ohanyan İkinci Qarabağ savaşında Azərbaycan Ordusu tərəfindən məhv edilən mayor Mkrtiç Ohanyanın anasıdır.

Reportajda bildirilir ki, ölkə üzrə həbs edilənlərin sayı yüzlərlə ölçülür. Vurğulanır ki, bu həbslər Ermənistanda etirazların qarşısını ala bilməyəcək və hakimiyyətə qarşı çıxanların sayı artacaq.

Siyasi ekspertlər hesab edirlər ki, xalqla hakimiyyət arasında hansısa dialoq əsla baş tutan deyil. Erməni politoloq Armen Qasparyanın sözlərinə görə, hakimiyyət polisa və qoşunlara əmr verməkdən ibarət deyil: "Yeni ölkədə hakimiyyət olması, əmrlərin yerinə yetirilməsi üçün cəmiyyəti iqtidara inanmalıdır. İndi bu inam yoxdur. Ermənistan baş naziri legitimliyini itirib. Onsuz da, onun legitimliyi yox idi. İndi o nə xarici siyasəti, nə də daxili siyasəti müəyyənləşdirə bilər".

Politoloqun fikrincə, siyasi partiyalar vəziyyətdən sui-istifadə etməyə can atmaq əvəzinə böhrandan çıxış yolunu aramalıdır: "Problemin həlli N.Paşinyanın mövqeyində yox, cəmiyyətin konkret qərarlar qəbul etməsindədir. Cəmiyyət isə indiki hakimiyyətin iqtidardan getməsinə tələb edir və bu hal Paşinyan komandasının durumunu daha da ağırlaşdırır".

İttihamlar həm də baş nazirin həyat yoldaşına qarşıdır

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan ordunun cənub korpusunun Paşinyanın arvadına görə məğlub olduğunu bildirdi. Bununla bağlı "4rd.am" saytına

Paşinyan repressiyanı davam etdirir



açıqlamasında o deyib ki, dövlətin hava hücumundan müdafiə sisteminin də etibarlı olmadığı üzə çıxıb.

Keçmiş baş nazir, həmçinin Ermənistan prezidenti Armen Sarkisyanı korrupsiyada və ölkənin mineral ehtiyatlarını qəzet etməkdə günahlandırır. Bundan əlavə, Q. Baqratyan Ermənistan prezidentinin xarici kəşfiyyatın gizli agenti olduğuna əminliyini bildirib. Q.Baqratyan Paşinyanın hakimiyyətdəki günlərinin bitdiyinə və onun qaçılmaz istefasının əvvəldən gözlənilən bir nəticə olduğuna inandığını da deyib.

"Daşnaksütyun" partiyasının təmsilçisi Lilit Qalstyan isə "Facebook" səhifəsində yazıb ki, Nikol Paşinyan nəinki Ermənistanın məğlubiyyətinin, həmçinin alçaldılmış dövlətçiliyinin rəmzidir.

İşğal siyasətinin nəticəsi olan kapitulyasiya

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri və ölkə prezidentinin Qarabağ nizamnaməsi üzrə sabiq xüsusi nümayəndəsi (1994-1995-ci illər) David Şahnazaryan "Sputnik Ermənistan" a verdiyi müsahibəsində deyib ki, Nikol Paşinyanın baş nazir postunu tutduğu ilk gündən onun istefasını tələb edib. "Bütün bu müddət ərzində danışıqlar prosesinin hansı kontekstdə inkişaf etdiyi barədə ölkəmizin ictimaiyyətinə fəsiləsiz olaraq məlumat verir, hansı daxili dəyişikliklərin baş verdiyini söyləyirdim. Güc strukturlarının məqsədyönlü şəkildə necə dağıdıldığına izah etməyə çalışdım - özü də söhbət yalnız Milli Təhlükəsizlik Xidmətindən getmirdi. Söhbət həm hüquq mühafizə orqanlarından, həm də ordudan gedirdi. Döv-

let mexanizmində baş verən qanunazidd proseslərdən danışdım. Qarabağa gəlincə, Paşinyanın, hətta Serj Sarkisyanın vaxtilə imtina etdiyi nizamnamə layihəsinə belə nail ola bilməyəcəyi artıq o zaman aydın idi".

Şahnazaryanın sözlərinə görə, Paşinyan məqsədyönlü və ardıcıl olaraq elə siyasət aparıb ki, Azərbaycanın müharibəyə başlamaq üçün gətirdikə daha çox bəhanəsi olub: "Əslində sonda elə onun da şahidi olduq. Başımıza gələnlər xalqımızın tarixində baş verən ən faciəli hadisədir".

David Şahnazaryan müharibədəki səhvlərdən, ön xəttə bağlı yalan məlumatlar verilməsindən, döyüşlərə siyasi nəşaların rəhbərlik etməsindən, texnika baxımından rəqibdən zəif olmalarından və bütün bunların sonda bəzi məğlubiyyətə gətirdiyindən danışaraq bildirdi ki, Yerevanda çox böyük etiraz aksiyalarının olacağını gözləyir: "Mən düşünürdüm ki, Yerevanı qaynaçaq. Amma yox. Bu baş vermədi... bu günlərdə tanışlarım mənə xahiş etdilər ki, nəticədə heç nəfərdən nə baş verdiyini aydın və etraflı şəkildə izah edim. Dedim ki, artıq Şuşada muğam səslənir.



Daha nə izah? Bu, heçqətən, bəzi bəzi kapitulyasiyadır, amma ən dəhşətli odur ki, Paşinyan və komandası hətta indi də hakimiyyətdən əl çəkmək istəmir. Sükani əllərində saxlamağa çalışırlar. Siyasi təqiblər ara vermirlər".

"Milli xain və onun marioneti"

Konstitusiyaya eksperti Qoar Meloyan "Facebook" səhifəsində yazıb ki, Azərbaycan 120-dən çox diplomat, hərbi atəşə və beynəlxalq təşkilatların əməkdaşlarının Füzuli şəhərinə səfərini təşkil edib. Azərbaycan hakimiyyətinin məqsədi ermənilər tərəfindən tamamilə dağıdılmış Füzuli şəhərini göstərmək və bizi təcavüzkar kimi təqdim etməkdir.

O vurğulayıb ki, Azərbaycan sonradan Ermənistandan 50 milyard dollarlıq zərərin əvəzinin ödənilməsinə tələb etmək niyyətindədir: "Müharibə zamanı Azərbaycan hakimiyyəti Gəncə və Bərdə şəhərlərinə də analoji səfərlər təşkil edib. Bəs bizim iqtidar nə edir? Heç bir şey. Bu arada milli xain (Nikol Paşinyan - red.) və onun marioneti - milli kloun (Qarabağ separatçılarının lideri Araik Arutyunyan - red.) hökumət binasında görüşürlər".

Göründüyü kimi, Ermənistan-da siyasi vəziyyət ağır olacaq qədər. İşğal siyasətinin qurbanı olan bu ölkə indi öz mövcudluğunun ən ağır dövrünü yaşayır.

Elçin CƏFƏROV,
"Azərbaycan"



Vətən deyəndə...



● Böyük zəfər



"Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışdıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin gündüdür!"

İlah ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan

edəcəyik, ne vaxt Şuşaya qayıdacağıq? Neçə illər idi ki, ürəyində Vətən eşqi olan insanlar bu suala cavab axtarırdılar, cavab gözləyirdilər. İllər isə Şuşasız ötüb keçirdi. Şuşanı azad edəcək qüvvə gündən-günə gücünü artıran Azərbaycan Ordusu idi. Xalq ümidini getdikcə güdrətlən ordusuna, əsgərinə dikmişdi.

Qəhrəmanlıq tariximizə böyük hərfli yazılmış 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü, qüdrətini bütün dünyaya göstərdi. Həmin günlərdə böyük strateji əhəmiyyətə malik olan Lələtəpe yüksəkliyi işğalçılardan azad edildi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri doğma ocaqlarına qayıtdılar. Burada heyət yavaş-yavaş əvvəlki axarına düşdü. Cocuq Mərcanlıdan başlanan yol Şuşada, Xankəndidə tamamlanmalıydı. Tamamlandı!

Sentyabrın 27-dən başlanan əks-hərmlə əməliyyatlarında müzəffər Azərbaycan Ordusunun zabit və əsgərləri döyüşlərdə böyük

ki, müzəffər Azərbaycan Ordusu Qarabağın tacı, musiqi beşiyimiz olan qədim və doğma şəhərimizi, gözəldən gözəl Şuşamızı erməni işğalçılarından azad edib. Bu xəbər ildırım kimi göylərdə çaxdı. Eşitdiyi şad xəbərin sevincini bir-biri ilə bölüşmək üçün xalq küçələrinə axışdı. Həmin illərdə qarşda Türkiyənin və ölkəmizin bayraqlarını tutaraq küçəboyu addımlayırdı, Ali Baş Komandanı, Azərbaycan Ordusunu alqışlayırdı. Alqış-alqış sevincinə qatılmışdı. İllərdən bəri bu xoş xəbəri gözləyən xalq sevinci içindəydi. Küçəyə çıxanların arasında bir əlində əsa, bir əlində bayrağımızı tutmuş qoca da, əyləşdiyi əlli arbasından Azərbaycanın və Türkiyənin bayraqlarını asmış orta yaşlı bir insan da, körpələr də Şəhidlər xiyabanına tələsirdi. Həmin bu sevincli anları onlara yaşatdığına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlah Əliyevə, müzəffər Azərbaycan Ordusuna minnətdarlıq edirdi.

Şanlı Azərbaycan Ordusunun zabit və əsgərləri böyük hünər və qəhrəmanlıq göstərərək Şuşa şəhərini işğaldan azad etmişdi. Başqa şəhər və rayonlarımız kimi Şuşanın da qəsbinə son qoyulmuşdu. İşğaldan azad edilmiş Şuşa doğma sakinlərinə qovuşmuşdu. Nə böyük səadət, nə böyük hünər, nə böyük qələbə, İftixar və qürur dolu anlar bir-birini əvəz edirdi. Azərbaycan Ordusunun şəxsi heyəti qəhrəmanlıq və igidliyi ilə mümkünsüzü mümkün etmişdi. Azərbaycan əsgəri rəşadət və cəsarəti ilə şərafli bir tarix yazmışdı. Elə bir tarix ki, oxuduqca tamamlanmaz, yazdıqca bitməz. 42 günlük döyüş 28 illik həsrətə son qoymuşdu. Şuşanın başının üstündəki qara buludlar dağılmışdı. Ümrəngli bayrağımız Şuşada dalğalanırdı. Azərbaycan əsgəri addım-addım Böyük Qələbəyə doğru irəliləməkdə davam edirdi.

Bəli, artıq Şuşa işğaldan azad edilib. Ali Baş Komandan müjəzələləri çox böyük fəxrle: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz sənə qayıtmışıq!" - dedi. Bu gün bu gözəl şəhərdə həlakət Azərbaycan Ordusunun addım səsləri eşidilirdi. Bir müddətdən sonra Şuşaya dönüş başlayırdı. Bütün bunları fikirləşdikcə İftixar və qürur dolu bu anlarda dilimdən və dodaqlarımdan asta-asta bu piçiltilər qopur: "Qoynuna qayıdırıq, Şuşa! Gəlirik sənə qoçulamağa, xarıbülül. Dönürük gözəlliyinə tamaşa etməyə, Topxana! Qayıdırıq suyunu içməyə, isə bulduğ! Gəlirik üzərinde iş çapmağa, yarışlar keçirməyə, Cıdır düzü!"

Vahid MƏHƏRRƏMOV

● Vətən sağ olsun!

O, torpaq uğrunda canından keçdi

Qarabağın yağı düşməndən azad edilməsi üçün sinəsini sığır edən əsgərlər, komandirlər, bu məktubu oğlum Seymura yox, sizə yazıram. Səbəbini də bildirirəm.

Azərbaycanın tarixi torpaqlarının ermənilər tərəfindən işğala məruz qalması xalqımızın haqlı hiddətinə səbəb olmuşdu. Oğlum Mehtiyev Seymur Hüseyn oğlu da bu vandallıq düşməne başgəlməyə qatılmışdı. Ona görə də ermənilərlə döyüşmək üçün fürsət axtarırdı.

Cəmi iyirmi beş illik ömrü yolunu bir göz qırpmında başa vurdu. 1995-ci ildə Tovuz rayonunun Aşağı Öysüzü kəndində dünyaya göz açdı, 24 oktyabr 2020-ci ildə isə Füzulidə yumdu gözünü.

Balam orta təhsilini Tovuz şəhər Məhərrəm Ələkbərov adına orta məktəbdə, ixtisas təhsilini isə Azərbaycan Texniki Universiteti nəzdindəki Bakı Neqliyyat və Rabitə Kollecinə almışdı. 2017-ci ildə haqqı hərbi xidmətə getdi. Goranboy istiqamətində xidmət keçdi. Topcu, manqa komandiri, kiçik çavuş olmuşdu.

O, Vətən müharibəsi başlamamışdan dövlət sərhədinin Tovuz istiqamətində bu ilin iyulunda baş verməmiş düşmən hücumu vaxtı cəbhəyə getməyə cəhd etdi. O zaman alınmadı. Sentyabrda hərbi komissarlığa getdi. Səvincək qayıtdı ki, "...alındı, ana, ermənilərin payını vermək mənə də qismət olacaq". Könlü yazılmış orduya, cəbhəyə getməyə tələsirdi. Yola düşəndə mənə "birdən şəhid olmasan, ağılmasan ha...", deyib getdi. Soruşdum ki, hansı tərəf aparılır? Cavabı həm müəmmal, həm də maraqlı oldu: "Hər yer Vətəndir, ana, hara gedəcəyimiz nə fərq var?"

Əvvəllər Tərtər istiqamətində idi. Sonra Füzulidən gəldi səsi. Firsət tapan kimi zəng edirdi. Təsəlli verirdi ki, danxmayın. O gedəndən yuxum ərşə çəkilməmişdi. Hər zəngində mənə təsəlli verirdi, ələ hey, "özünə yaxşı bax, ana", deyirdi. "Qoy qayıdım gəlir. Sən "Seymurun anası" kimi tanınacaq. Düşmənin başını əzə-əzə gedirik, iti qovan kimi qovuruq..."

Sən demə, balam mənə şəhid olub tanıdacağımı. Atası hələ də özüne gələ bilmir. Deyin, özü, yüyürə-yüyürə şəhid olmağa getdi. Əsas döyüş yolu Füzulidən keçdi. Əbdüqadir deyir ki, Aşağı Vəndə, Aşağı Əbdürrəhmanlı və digər kəndlərin alınmasında top atəşləri ilə düşməni



nə qan uddurdu. Füzulidə gedən ağır döyüşlərdə xüsusi fəallıq göstərdi. Füzulidə olanda bizimlə bir neçə dəfə telefon əlaqəsi saxladı.

...Oktyabrın 24-də yenə mənə zəng etdi, atası, qarşada il də danışdı. Ordumuzun qəhrəmanlığı sayəsində düşmənin pəren-pəren düşdüyünü bildirdi. Dedi ki, "biçirək ey onları, iti qovan kimi qovuruq, qaçırıq qorxaqlar. Mürdar ayaqları bir də bu torpağa dəyməyəcək, az qalib".

Oktyabrın 25-də isə... Cəmi bir gün qabaq bizə ümid verən, inamımızı möhkəmləndirən Seymur o gün düşmən gülləsindən gözünü əbədi yumdu.

Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edən müzəffər ordumuzun komandirləri, əziz əsgər balalar, oktyabrın 26-da Seymur canından əziz bildiyi Vətən torpağına tapşırırlarkən, onunla sonuncu dəfə vidalaşmağa gələnlərin sayı-hesabı yox idi. Sən demə, Seymur mənə belə tanıdacağımı. Bu, bizə, əlbəttə ki, qürur verir. Hər bir ana övlad toyu arzulayır, qol qaldirib oynayar. Bu, biza qismət olmasa da, Seymurum Tanrının dərgahına yüksəldi. Ana qəlbim sızlasa da, deyirəm, Vətən sağ olsun!

Vətəni oğullar qoruyur, mənim döyüşkən balaları. Bilirəm ki, Vətən uğrunda şəhid olanlara "ölüb" demirlər. İndi xalqımız Ordumuzun zəfərini qeyd edir.

O zəfərdə mənim Seymurum da payı var. Tarix yazılacaq, bu torpağı qanları, canları bahasına azad edənlərdən söz düşməndən, oğlumun da adı çəkiləcək. Seymurumun özü ilə bağlı arzuları yarımqız qaldı. Lakin Vətənə bağlı arzuları yerinə yetdi...

Şərəfin - şəhidliyini mübarək, oğlum! Vətən və xalqımız onu qoruyan oğulları ilə qürur duyur!

Nüşabə MEHTİYEVƏ,
Tovuz şəhəri, şəhid anası

Qoynuna qayıdırıq Şuşa, Cıdır düzü, Topxana...

Şuşa! Yarandıq gündən dillər əzbəri olan bu gözəl şəhərimizin adını dilimizə götürəndə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin bir-birindən gözəl musiqilərini eşidirik. Şuşa deyəndə Xan Şuşinskiyin zəngüləri ruhuma sığal çəkir. Şuşa deyəndə gözümüzü öndə Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Əbdürrəhman bəy Haqverdiyev, Əhməd bəy Ağaoğlu, Rəşid Behbudov və yüzlərlə sənətkarın, dahi insanların çöhrələri canlanır.



tün ərəzilerimizdə, bütün yeraltı və yerüstü sərvətlərimizi barbarcasına dağıdıb məniməyirdilər. İşğal etdikləri rayonlarımızı Ermənistanla birləşdirən yeni yollar çəkirdilər.

Hər il Şuşanın işğal günlərini ürək ağrısı ilə göz yaşları ilə qeyd edirik. Tədbirlərdə Şuşalı günlər xatırlanırdı, öten illərin xatirələri ard-arda çözlənib dilə gəlirdi. Həsət yüklü xatirələr birləşib, qoşalaşaraq ömrün arxada qalan illərinə bağlanırdı. Xatirələr qanadlanıb ömrün yaşanmış illərinə baş vurardı. Günlərin birində Şuşanın işğaldan azad ediləcəyini, həsrətə son qoyulacağını hamımız intizarla gözləyirdik. Üzlərdə, gözlərdə sual doluşardı: "Nə vaxt Şuşanı azad

hünər və rəşadət göstərərək düşməni məğlubiyətə uğradır, şəhər və kəndlərini bir-birinin ardınca erməni qəsbkarlarından azad edirlər. Vətən müharibəsindən 42-ci ildən isə qapımız daha bir möhtəşəm xəbər döyüdü. Bu xəbər ürəyimizi əzib, könlümüzü şadlandırdı, gözələrimizi nələndirdi, baxışlarımızda sevinc parladı.

Noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlah Əliyev növbəti dəfə xalqa müraciət etdi. Əvvəlki günlərdəkindən fərqli olaraq Ali Baş Komandan bu dəfə hərbi geyimdə idi. Xalqa da müraciət Şəhidlər xiyabanından edirdi. Ölkəmizin rəhbəri müraciətində xalqa xoş müjəde verərək bildirdi


● Tarix yazan oğullar

Zəfəriniz mübarək!

Qarabağ yaramıza məlhəm olan Qələbəmiz mübarək, oğlum İsmət Məmmədov! Sənin ömrü yolun da maraqlıdır, döyüşlərdə zəfər qazanmış kimi.



İsmət Məmmədov, komandir



Füzuli Novruzov, əsgər

Ali Baş Komandanımız İlah Əliyevin Azərbaycan Ordusunun müzəffər yürüşlərinin qələbə soraqlarını "Twitter" səhifəsində paylaşdıqdan və televiziya ilə xalqa çatdırdıqdan sonra sevincimizin hədd-hüdudu olmayıb. Bu günlərimizə şükür olsun. Ermənistanın işğal altında qalan torpaqlarımızdan qovulmuş, didərgin salınmış insanların duası sizi qorusun, bala!

Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlah Əliyevin televiziya adlı müsahibələri, xarici ölkələrin jurnalistlərinin suallarına verdiyi cavablar, bir döyüşçü anası kimi, mənə də çox qürurlandırıcı! Ermənilərin işğal etdiyi ərazilərdə törətdikləri necə vəhşi məxluqlarla döyüşməmişiz! Hafal olsun sizə anaların südü!

Hansı ana sevinməz bu zəfərə?! 30 il bundan öncə ermənilər xalqımızı divan tutdu. Torpaqlarımızı işğal etdi, Xocalıda ələ dəhşətli soyqırımı törətdi ki, dilə gətirəli deyil.

Dövlətimizin gücü, xalqımızın birliyi, Ali Baş Komandanımızın mətin iradəsi ilə Ordumuz 44 gün ərzində düşməni diz çökürdü. Ermənistanı indiyə kimi törətdiyi vəhşiliyə görə layiqli cəzasını aldı. Vətənə xidmətdə sənin də payının olması, ana kimi, qəlbimi fərəhlə döyündürdü.

Şuşa və Ağdam məscidlərində verilən azan səsləri sizi qorusun, əziz əsgər və zabitlərimiz!

İsmət, oğlum, sən hər bəstəni seçəndən atan Əhməd Məmmədov, uzun illər məktəb direktorunun müavini olan baban Mahmud Məmmədov da qürur duyur.

Fürüzə MƏMMƏDOVA,
Gürçüstənin Borçalı mahalının Dmanisi rayonunun Az.Gəyliyən kənd sakini

● Əsgər məktubu

Vətən müharibəsi başlayan kimi qara buludları dəf etmək, azadlıq mücadiləsinə öz payımı verməyə tələsən oğullardan biri də Fərahim Hüseynovdur. 1999-cu ildə Sumqayıtda doğulub. Vətənləri Ağdam rayonundandır. 1993-cü ildə onlar məcburi köçkün kimi Sumqayıta pənah gətirəndə bir gün ora qayıdacaqlarına əmin idilər.

Torpaq onu qoruyanların hesabına Vətən olur


- Mən həmişə inanmışam ki, nə zamansa bu, baş verəcək. - deyər Fərahim atası İbrahim Hüseynov bildirir. - Çox çətinliklərlə üzləşdik. Əsla ümidimiz itirilmədi. Burada ailə qoşmuşam.

Fərahim Sumqayıt şəhər 13 sayılı tam orta məktəbdə oxuduğu zaman İctimai işlərdə fərqlənirdi. "Şahin" hərbi-idman yarışlarında ilk dəfə məktəblərinə fəxri fərman da qazandırmışdı.

- Bir gün dərindən evə gəldi, - İbrahim söhbətinə davam edir. - Onu belə görməmişdim. Düşündük ki, yaqın kimsələ savaşıb. Anası Nureyig, bala, nə olub, deyər soruşanda, biz nə vaxtdakı qaçqın olacağıq, cavabını verdi. Tutuldu, səbəbini soruşanda, mən babalarımın yurdunu görmək istəyirdim, dedi. Sonra da əlavə etdi ki, hamı yayda öz kəndinə gedir, biz isə oraları getmək bəzədə heç söz də açmırıq. Qoy böyüyüm, ermənilərin başını əzib, o yerlərə sizi özümlə aparacağam. Anası onu qucaqlayıb, ay mənim əsgər balam, vallah, sən dediyini eləsən, evimizim yuxarı başından sənin şəklini asacağam, dedi.

Orta məktəbi qurtaranda test imtahanından lazımı balı toplaya bilmədi. Fərahim əsgəri xidmətə yollandı. İlyarım həqiqi hərbi xidmət keçdi. Hərbi qaydalara vaxtında yiyələndi, əsgəri şücaətli nəticəsində komandanlığın dəfələrlə təşəkkürünə, fəxri fərmanlarına layiq görüldü. Xidmətinə baş çavuş kimi bitirdi.

Atası İbrahim öten günləri gözəli yol çəkərək xatırlayırdı:



Akif ƏLİYEV,
"Azərbaycan"

- Vətən müharibəsi başlayan gün evdə otumuşduq. Xəbəri televiziyaadan alan kimi üzümə baxdı. Sakitcə yerindən qalxdı: "Mən cəbhəyə getmək üçün arıza verməyə gedirəm. Bəsdi, bu köpək uşağının qabağında qaçdım. İnşallah, qələbə ilə qayıdacağam" - dedi. Bir an sakitlik yarandı. Anası onun üzünə baxıb bildirdi: "Get oğul, yolun açıq olsun".

Ordu sıralarına könlü kimi yazılan Fərahim döyüşə gedəcəyi anı 20 gün gözləməli oldu. Həmin günlər Fərahim hər gün səfərbərlik idarəsinə gedirdi. Nəhayət, oktyabrın ortalarında ona çağırış gəldi.

- Evdə yır-yığış edirdik. Onun mənə sət söz dediyini xatırlamıram. Amma yola salanda üzünü bizə tutub belə dedi: "Ata, sizin buraxdığınız səhvi biz düzəldəcəyik. Gələcək nəslə problem qoymayacağıq. Erməninin yerini, kim olduqlarını onlara göstərəcəyik".

Füzuli, Zəngilan, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən Fərahim öz əqidesini vətən sevgisinə qatıb düşməne qan uddurdu. Bu günlər evlə danışan Fərahim atası, oğul, sən dediyini elədin, deyəndə, hələ cavab verdi: "Bizim düşməndən üstünlüyümüz onda idi ki, içimizdəki sevgi Qarabağ boydadır. Bu sevgini içində daşıyan oğulların çiyində torpaq Vətən olur".

● Döyüş ovqatı

Qələbəmiz mübarək, Ali Baş Komandan!

Bu məktubu cənab Ali Baş Komandan, sizə hansı minnətdarlıqla başlamaq barəsində çox düşündüm. Siz xalqımızı 30 illik deyil, ələ hesab edin ki, yüzillik bir töhmətdən, qınaqdan, məğlubiyətdən xilas etdiniz! Buna görə də Sizə minnətdarlıq üçün söz tapmaqda çətinlik çəkirəm. Amma ana sözü, ana diləyi müqəddəsdir. Ona görə də Sizə əsgər anası kimi yazıram. Hər sözümlü, kəlməmi minnətdarlıq kimi qəbul etsəydiniz, sevinərdim.

Cənab Ali Baş Komandan! Bizim ailə əslən Kəlbəcərdir. Qarabağın işğaldan azad edilməsində iştirak edən oğlum Cəbbarov Əkbər Rəsul oğlu 1992-ci il noyabr ayının 7-də Bakıda anadan oldu. Xatırladım ki, onun doğum tarixi ilə emisi Əkbər Cəbbarovun şəhidlik zirvəsinə ucuması eyni vaxta təsadüf etdi. Ona görə də oğlum emisinin adını daşıyır. Uşaqlıqdan vətənpərvərlik hissləri ilə böyüyən Əkbər həmişə deyirdi ki, darıxmayın, əminim və bütün şəhidlərimizin qanını alacağıq, az qalib.

Bu hissə ona sanki ilahidən gəlirdi. Orta məktəbi çox yüksək qiymətlərlə oxuyan Əkbər elə həmin il Azərbaycan Texniki Universitetinə daxil olub, mühəndis ixtisasına yiyələndi. Ali məktəbi əla bitirib hərbi xidmətə yollandı. Orta və ali məktəblərdəki fəallığı orada da özünü göstərdi. Buna görə də ona çavuş rütbəsi verildi.

Birillik hərbi xidmətinə də müvəffəqiyyətlə başa vurub qayıdan Əkbər ailə qurdu. Bütün bunlar onun Kəlbəcəra, ümumiyyətlə, Qarabağa doğru addımlarını yaxınlaşdırən hadisələr imiş.

Bu ilin yay aylarından ermənilərin Vətənimizə, cəbhə xəttindən xeyli uzaq yaşayış yerlərinə amansız və aramsız hücumları onu özündən çıxardırdı. Nəhayət, gözlədiyi gün gəlib çatdı. Sentyabrın 27-də düşmənin qarşısını almaq üçün əks-hücumə keçən ordumuzun müzəffər yürüşləri başlayan kimi Əkbər könlü olaraq Vətənin müdafiəsinə qalxan döyüşçülərimizin yanına tələsdi.

Minslərlə Azərbaycan oğulları könlü olaraq orduya yazılıb, döyüşlərə atıldıq bir vaxtda Əkbəri evdə saxlamaq mü-



kün deyildi. Axı, o, bu günü səbirsizliklə gözləyirdi. İlk vaxtlarda Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd və Şuşadan xəbəri gəlirdi. Sonra eşitdik ki, Əkbər də Laçın yüksəkliklərinin alınmasında iştirak edib.

Bu gün Şuşada dalğalanan ürəngli bayrağımızı televiziya ekranlarından görəndə bir döyüşçü anası kimi qürur duyuram. Bütün analar, bacılar belə yüksək hissirlərə yaşayır. Şuşanın əlbəyaxa qələbə alınması xəbərini eşitdik. Şuşa xalqımızın müqəddəs, mənaviyat, mədəniyyət beşiyidir. Orada mürdarların qanının tökülməməsi üçün canından keçən igid, ərən oğullarımızın qarşısında, başda Ali Baş Komandanımız İlah Əliyev olmaqla, baş əyirik! Belə igid oğullarla ancaq öyünmək, fəxr etmək azdır! Onlar rəşadətli tarix yazan qəhrəmanlardı!

Əkbər telefonla danışırkən qürur hissi ilə atasına bildirmişdi ki, başını dik tut, qisas alındı: "...Əminim, o zaman döyüşlərdə şəhid olanlarımızın yarımqız qalan işlərini layiqlicə yerinə yetiririk. Şuşa da bizimdir. İnşallah, tezliklə, Kəlbəcərə də gedirik, həm də bu dəfə döyüşsüz, qan tökülmədən. Düşmən məğlubiyətini qəbul edib, qaçırıq, həm də bilirsiz necə, vəhşi sürü kimi. Silah-sursatını da atıb gedirlər. Bu, bizim Ordumuzun qalibiyyətidir..."

Ali Baş Komandanımız, sizin xalqımıza bəxş etdiyiniz bu günlər ömrü-günlümüzü nurlandırdı, qocalar da özünü gümrəh hiss etdi ki, doğma yurd yerlərimizə qayıda bilsinlər. Tanrı Sizi və Ordumuzu, xalqımızı, birliyimizi qorusun!

Aida CABBAROVA,
Kəlbəcər rayonunun Almalıq kənd sakini, əsgər anası



Arxa cəbhə



Daha 4 rayonda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 25 fərdi ev verilib



“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərimizi cəmi 44 gün ərzində işğaldan azad etməsi, düşməni diz çökürməsi ilə şanlı qəhrömanlıq tarixi yazdı.

Vəhşi, barbar düşməndən torpaqlarımızı geri aldıq, eyni zamanda, şəhidlərimizin qanı yerə qalmadı, onların qisasını aldıq. Buna görə şəhidlərimizin ruhu da sevinir”.
Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir-

liy tərəfindən daha 4 rayonda 25 fərdi yaşayış evi (o cümlədən Ucarda 10, Şəmkirdə 5, Saatlıda 6, Lerikdə 4 ev) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilərkən ifadə olunub.

Ucar rayonunun Bərgüşad kəndində evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev və Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Vəqif Mehdiyev iştirak ediblər.

Evlərlə təmin olunan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri düşmən üzərində böyük Qələbədən keçirdikləri sevinc, fərəh hissələrini bölüşüblər. Bu tarixi zəfəri xalqımıza bəxş edən Prezident, Müzəffər Ali

Baş Komandan İlham Əliyevlə, Silahlı Qüvvələrimizlə, dəmir yumruğa çevilən sarsılmaz birliyimizlə sonsuz qürur hissi keçirdiklərini vurğulayıblar.

Tədbirdə F.Musayev bildirib ki, ölkəmiz güclü orduya sahib olduğu kimi, həm də güclü sosial siyasətə malikdir. Ölkəmizdə Qələbə oqatının hökm sürdüyü bu günlərdə Prezident İlham Əliyevin yüksək qayğısının nəticəsi olaraq, şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təminatı tədbirləri də davam edir.

2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq böyük əksəriyyəti təqdim edilib. Bu proses qarşıdakı günlərdə davam edəcək. Ümumilikdə ötən dövrdə 8404 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

Dövlət başçısının tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə dəstəyini göstərilməsi, həmçinin onlara mənzillərin, evlərin verilməsi üçün də müvafiq işləri aparacaq.



Torpaqlarımızı bundan sonra daha həvəslə əkib-becərəcəm və daha əzmlə qoruyacağıq!

Azərbaycan tarixinin şanlı səhifəsi olan Vətən müharibəsi zəfərli başa çatıb. İllərlə işğal altında olan torpaqlarımız qəddar və məkrli düşmən tapdığından azad edilib. Erməni vandalları həmin torpaqlardan qovulandan sonra görünən mənzərə təkcə bizi deyil, həmisi onları tərəfini saxlayanları da mat qoyub. İşğaldan azad edilən ərazilərimizdə evlər, sosial infrastruktur yerlə-yeksandır. Hətta meyvə ağacları da kəsilərək məhv edilib. Nə edəsən ki, bu, düşmənin yüz illərlə öz genetikasında daşdığı keyfiyyətdir. Vəhşilik ermənilərin qanına-ilyinə işləyib.

Dağlıq Qarabağdan və ətraf rayonlardan erməni işğalçılarının didərgin saldığı soydaşlarımızın 30 il əvvəlki köçünü yada salaçaq. Azərbaycanlılar doğma yurdlarını tərk edəndə evlərinin açarlarını, sənədlərini, bir də quru canlarını götürüb çıxmışdılar. Nə ev-əşiyə, nə də mal-qaraya ziyan vurmışdılar. Bütün bunların düşməne qalacağını güman etsələr belə, tikdikləri evi uçurmağa, bəslədikləri mal-qaranı canlıdır deyər öldürməyə əlləri gəlməmişdi. Ona görə ki, bizim əməlimiz qurub-yaratmaqdır, dağıtmaq, məhv etmək yox.

İndi bütün dünya Qarabağdan daha bir köçün şahididir. Bu dəfə köçlər işğaldan sonra rayonlarımızda qanunsuz məskunlaşdırılmış ermənilərdir. Özlərini xristian dəyərlərinin daşıyıcısı, mədəni və məzlum xalq kimi təqdim edən ermənilərin törətdiyi vəhşilikləri hamı görür. Onlar götürülməsi mümkün olan nə varsa, hamısını qamarlayıb aparırlar. Unitazı qucaqlayıb aparın ermənidən başqa nə gözləmək olardı ki... Bu gün həmin erməni millətinin ümumiləşdirilmiş obrazı kimi tarix düşüb.

Erməni vandalları, həmçinin təbii düşmənlərdir. Məlumdur ki, indi dünyada ekoloji tarazlığın qorunması, xüsusilə meşələrin mühafizəsinə böyük diqqət göstərilir. Bu baxımdan ermənilərin meşələrə od vurmalarına vəhşilikdən savayı ad qoymaq çətin-dir. İş o yerə çatıb ki, həmişə erməniləri müdafiə edən bəzi Qərb mediası da bu kadrları nümayiş etdirərək şərh verə bilmir. Cürətləri çatmır etiraf etsinlər ki, ermənilərin törətdiyi bu barbarlıq onların əsl simasıdır.

Noyabrın 16-da Prezident, Ali Baş Komandan İlham Əliyev birinci xanım Mehriban Əliyeva isə işğaldan azad olunmuş Füzuliyə və Cəbrayıl rayonlarına səfər edərkən düşmənin törətdikləri vəhşiliklər barədə demişdir: “Bildiyiniz kimi, işğal edilmiş və

işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturunu dağıdıb. Bizim şəhərlərimizi, demək olar ki, yerlə-yeksan ediblər və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəəcək ki, biz hansı düşmənlə üz-üzə qalmışıq”.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi andan daim quruculuq işləri ilə məşğul olub. Dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi və infrastruktur layihələri sayəsində Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır. O cümlədən, nəqliyyat infrastrukturunun inkişafına görə biz dünyanın bir çox inkişaf etmiş ölkələrindən öndəyik. Prezidentin Füzulidən Şuşaya çəkiləcək yeni avtomobil yolunun təmələqyma mərasimində iştirakı da təsadüfi deyil. Bununla dövlət başçısı hamıya göstərdi ki, düşmən tərəfindən viran qoyulan Qarabağı biz dirçəldəcəyik, özü də əvvəlkindən yaxşı. Orada müasir dövrün tələblərinə cavab verən evlər tikiləcək, infrastruktur qurulacaq, sakinlər doğma yurdlarına qayıdacaqlar.

Prezident artıq böyük qayıdışla bağlı dövlət qurumlarına göstərişlər verib. İndi həmin ərazilərdə infrastrukturun bərpası, şəhər və kəndlərimizin yenidən tikilməsi istiqamətində

də layihələndirmə, həmçinin dəyərləndirmə işləri aparılır. Yazıçı Anarın Dədə Qorqudun dili ilə dediyi kimi, torpağı əkmədin, qorumağa, qorumağın, əkməyə dəyməz. İndi biz işğaldan azad edilən torpaqlarımızı daha həvəslə əkib-becərəcəm, daha əzmlə qoruyacağıq. Acı tarixə çevrilən işğal faktı isə bizim üçün həmişəlik bir ibrət dərsi olacaq.

Bununla bağlı Prezident İlham Əliyev demişdir: “Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahididir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimseyib, talayıb. Düşmən oğru, əхлаqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrin mübarizəsidir. Şər qüvvələri məğlub olur, amma biz qalırıq. Çünki biz qurub-yaradırıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar”.

Rüstəm KAMAL,
“Azərbaycan”

Beynəlxalq konfransda Azərbaycanda yaradılan iqtisadi islahatların idarə edilməsi modelindən danışılacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “Özbaşında islahatların inkişafının ölçülməsi: Beynəlxalq reytinglər və indekslər” mövzusunda beynəlxalq konfransın açılış panelində iştirak edəcək.

V.Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılan iqtisadi islahatların idarə edilməsi modeli barədə çıxış edəcək. İİTKM-in üç əsas fəaliyyət istiqaməti - iqtisadi təhlil, monitorinq və qi-

mələndirmə, islahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası - arasında funksionallıq barədə təqdimat olunacaq. Xüsusilə də konfrans iştirakçıları ilə Azərbaycanın beynəlxalq reytinglərdə irəliləməsi və beynəlxalq qurumlarla əməkdaşlıq, həmçinin dövlət-özel dialoqu əsasında islahatların dizaynı, qəbulu, realizasiyası və qiymətləndirilməsi barədə təcrübə bölüşdürüləcək.

Tədbirdə Özbəkistanın dövlət qurumlarının rəhbər şəxsləri, BMT qada olmaqla beynəlxalq təşkilatların nümayəndələri və dünyada tanınmış iqtisadçıların iştirakı planlaşdırılır.


Neftçala şəhərinə yeni mənbədən içməli suyun verilməsinə başlanılıb

İçməli su çatışmazlığının müəhlə olunduğu Neftçala şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi tapşırığı əsasında icra olunan layihə yekunlaşıb. Noyabr ayının əvvəlindən yeni mənbədən Neftçala şəhərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsinə başlanılıb.

“Azərsu” ASC-nin bununla bağlı yaydığı məlumatda bildirilir ki, 2020-ci ilin iyun ayında icrasına başlanmış layihəyə əsasən, Neftçala şəhərinə Şirvan-Muğan qrup su kəmərinin içməli suyun verilməsi qərarı alınıb. Bu məqsədlə magistral kəmərin Salyan şəhəri yaxınlığından keçən hissəsindən Neftçala şəhərinə qədər 560 mm diametrlili polietilen borularla 40 km uzunluğunda magistral kəmərin inşasına başlanılıb. Magistral xətin inşası müəkkəb coğrafi ərazidə həyata keçirilib. Kəmərin 16 nöqtədə magistral və kənd yolları, 18 nöqtədə isə müxtəlif suvarma və drenaj kanalları ilə kəsişmələrdə keçidlər quraşdırılıb. Tikintinin ən mürəkkəb hissəsi Kür çayı ilə kəsişmədə aparılıb və bu məqsədlə xüsusi metal konstruksiyalarla 262 metr uzunluğunda asma körpü inşa edilib.

Magistral xəttə ötürülən suyun idarə olunması məqsədilə kəmərin üzərində 25 ədəd taxlıyya, 34 ədəd vantuz, 14 ədəd sırtırmə quraşdırılıb. Neftçala şəhərinin su təchizatındakı vəziyyət nəzərə alınaraq inşaat işləri bir neçə tikinti briqadası tərəfindən eyni vaxtda paralel aparılıb. Nəticədə kəmərin tikintisi nəzərdə tutulduğu vaxtdan 1 ay əvvəl başa çatdırılıb.

Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra kəmərin yuyulub-dezin-feksiya edilərək Neftçala şəhərinin mövcud paylayıcı şəbəkəsinə birlə-



dirilib və noyabr ayının əvvəllərində suyun verilməsi təmin edilib. Artıq Neftçala şəhərinin sakinlərinin içməli su təchizatı mərkəzləşdirilmiş şəkə vasitəsilə yeni mənbədən aparılır. Neftçala şəhəri və ətraf kəndlərin dayanıqlı su təchizatı məqsədilə kəmərin tikintisi ilə paralel olaraq həcmi 7500 kubmetr olan su anbarı da inşa edilib. Salyan rayonu ərazisində relyef baxımından yüksəklikdə inşa edilən anbar suyun Neftçala rayonuna özüaxımlı rejimdə çatdırılmasına imkan verir.

Salyan-Neftçala magistral kəmərin istismara verilməsi modul tipli sutemizləyici qurğulara suyun maşınlar vasitəsilə daha yaxın məsafədə çatdırılmasına da imkan yaradıb.

Neftçala rayonunun kənd və qəsəbələrinin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə növbəti mərhələ-

də Şirvan-Muğan qrup su kəmərinin rayon ərazisində ikinci magistral su kəmərinin inşası layihələndirilib. Yeni yaradılacaq infrastruktur hesabına Neftçala rayonunda 80 mindən çox sakinin keyfiyyətli və dayanıqlı içməli suya çıxışı təmin olunacaq.

Gələcəkdə Neftçala şəhərinin sovet dövründə tikilmiş və istismar müddətini başa vurmuş içməli və tullantı su şəbəkələrinin yenidən qurulması da nəzərdə tutulur. Layihəyə əsasən, Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli, 116 km tullantı su şəbəkələri yaradılacaq, məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutemizləyici qurğu inşa olunacaq.

Qeyd edək ki, son illər müşahidə olunan quraqlıq səbəbindən 2020-ci ilin yay aylarında Kür çayında su sə-

viyyəsinin azalması və Xəzər dənizi suyunun çay suyuna qarışması nəticəsində Neftçala şəhəri və rayonun 30-dan artıq kəndinə Kür mənbəyindən içməli suyun verilməsi yadıdırılır. Yaranmış problemin həlli məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyətinin birgə heyatə keçirdiyi təxirəsalınmaz tədbirlər çərçivəsində əhalinin içməli suya olan tələbatı alternativ yolla ödənilirdi. Bu məqsədlə Salyan şəhərindən suyun daşınması üçün nəqliyyat vasitələri cəlb edilib və yaşayış məntəqələrində müvafiq su çənləri quraşdırılmışdır. Yeni kəmərin istismara verildikdən sonra Neftçala şəhəri-ne maşınlarla suyun daşınması dayandırılıb.

“Azərbaycan”

“Caspian Energy Club” Qarabağ nümayəndəliyinin yaradılmasına başlayıb

“Caspian Energy Club”-un üzvlərinin “Qarabağ Azərbaycanı” mövzusunda keçirilən ümumi toplantısı çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin abadlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Klubdan AZƏRTAC-a bildirilib ki, “Caspian Energy Club”-un üzvləri klubun sədri və baş icraçı direktoru Telman Əliyevin “Caspian Energy Club”-un Qarabağda və işğaldan azad olunmuş bütün rayon mərkəzlərində daimi nümayəndəliklərinin yaradılması təklifini yekdilliklə dəstəkləyiblər. Bu nümayəndəliklər potensial investor və beynəlxalq şirkətlər üçün sahə biznes-forumlarının, biznes-tur və onlayn təqdimatların təşkili ilə məşğul olacaq. Həmin nümayəndəliklərə Qarabağdan çıxış, həmçinin işğaldan azad olunmuş ərazilərdə infrastrukturun və həyat fəaliyyətini tənzimləyən bütün sahələrin abadlaşdırılmasını sərbəst şəkildə investisi-



yalaşdırmağa və bu prosesdə şəxsən iştirak etməyə hazır olan sahibkarlar rəhbərlik edəcək.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”-un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işğar mühitini yaxşılaşdırılmasında, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasında və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mətəmədi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”-un mənzil-qəragahı Bakıda yerləşir. Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Bu il çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

Sahələrdə çəltik yığımlı davam edir. Noyabrın 20-nə olan operativ məlumata əsasən, fermerlər tərəfindən ilkin çəltikdə 9821,9 ton çəltik yığılıb.

Agrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi nəticəsində bu il çəltikçilikdə orta məhsuldarlıq göstəricisi yüksəlib. Otən ilin yekununa əsasən, çəltikçilikdə yekun orta məhsuldarlıq 29,9 sentner olub. Bu il çəltikçi fermerlər mövsümün yekununa keyli qalmış bu göstəricini yeniləyiblər. Belə ki, noyabrın 20-nə olan məlumata görə, çəltik üzrə orta məhsuldarlıq 34,3 sentnerə yüksəlib.

Qeyd edək ki, bu il Azərbaycanda 3030,9 hektar sahədə çəltik əkilib, indiyədək 2863,9 hektar sahə biçilib. 2020-ci ildə Azərbaycan çəltik ekini sahələrinin yarısından çoxu ənənəvi çəltikçilik bölgələrində olan Lənkəran, Ağdaş və Ucar rayonlarının payına düşür. 2020-ci ildə Lənkəran 730,5 hektar, Ağdaşda 615 hektar, Ucarda 550 hektar sahədə çəltik əkilib.



Hazırda çəltik üzrə orta məhsuldarlıq Zərdabda 48,7 sentner, Astarada 41,2 sentner, Göyçayda 38 sentner, Masallıda 34,2 sentner, Lənkərand 34,1 sentner, Ağdaşda 32,1 sentner, Ucarda isə 31,9 sentner təşkil edir.

Hazırda sahələrdə yığım davam edir, yığım prosesinin optimal müddətdə başa çatdırılması gözlənilir.

Azərbaycanın haqq savaşı xarici mətbuatda



"Associated Press News" agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, "Müharibə səbəbindən köçkün düşən azərbaycanlılar evlərinə geri qayıtmaq istəyirlər, eger belə bir ev qalıbsa" sərlövhəli reportajda əvvəlcə Azərbaycanın Qarabağda altı həftə davam edən uğurlu hərbi əməliyyatlarından bəhs olunur.

Bildirilir ki, 1990-cı illərdə müharibə zamanı azərbaycanlılar Qarabağdan və ətraf ərazilərdən çıxarılıblar. Altı həftəlik hərbi əməliyyatlardan sonra noyabrın 10-da Azərbaycan hamin ərazilərə nəzarəti bərpa etdi. Hərbi əməliyyatlara son qoyan razılaşmaya əsasən qalan ərazilər də Azərbaycana qayıtarlır.

Azərbaycan hərbiçiləri sülh yolu ilə qayıtarlır ərazilərdən birincisi olan Ağdama girdikdə isə şəhərin tam bir xarabalığa çevrildiyini gördülər.

1992-ci ildə köçkün düşmüş Adil Şərifov adlı şəxs deyir ki, onun doğma Cəbrayıl rayonunda da eyni vəziyyətdir. Lakin buna baxmayaraq o, Cəbrayıla geri qayıtdığı günün həyatının ən xoşbəxt anı olacağını qeyd edir.

Müəllif yazır Cəbrayıl hərbi əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən geri qayıtarlır. Rayon azad ediləndən sonra Adilın qohumlarından biri oraya gedib və şəhərin, eləcə də bir vaxtlar yaşadığı evin dağıldığını bildirir. Uzun illər ərzində Cəbrayıldan aldıqları pis xəbərlərə baxmayaraq, Adilin anası evlərinin açarlarını hələ də saxlayıb. Adil orada daha yaxşı ev tikdirəcəyini deyir. Adil Şərifov bildirir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına əməl etsələr, özlərini sakit aparsalar onlarla sülh içində yaşaya biləcəyik. Bizim də istədiyimiz sülhdür.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qayıtarlı. Üllüyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidini yaşadıqlarını bildirir. Üllüyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin olduğunu xatırlayaraq deyir ki, o, onlara qarşı heç vaxt pis münasibətə olmayıb. Müharibəni başladıq, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qayıtarlı. Üllüyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidini yaşadıqlarını bildirir. Üllüyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin olduğunu xatırlayaraq deyir ki, o, onlara qarşı heç vaxt pis münasibətə olmayıb. Müharibəni başladıq, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qayıtarlı. Üllüyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidini yaşadıqlarını bildirir. Üllüyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin olduğunu xatırlayaraq deyir ki, o, onlara qarşı heç vaxt pis münasibətə olmayıb. Müharibəni başladıq, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qayıtarlı. Üllüyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidini yaşadıqlarını bildirir. Üllüyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin olduğunu xatırlayaraq deyir ki, o, onlara qarşı heç vaxt pis münasibətə olmayıb. Müharibəni başladıq, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qayıtarlı. Üllüyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidini yaşadıqlarını bildirir. Üllüyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin olduğunu xatırlayaraq deyir ki, o, onlara qarşı heç vaxt pis münasibətə olmayıb. Müharibəni başladıq, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qayıtarlı. Üllüyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidini yaşadıqlarını bildirir. Üllüyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin olduğunu xatırlayaraq deyir ki, o, onlara qarşı heç vaxt pis münasibətə olmayıb. Müharibəni başladıq, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qayıtarlı. Üllüyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidini yaşadıqlarını bildirir. Üllüyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin olduğunu xatırlayaraq deyir ki, o, onlara qarşı heç vaxt pis münasibətə olmayıb. Müharibəni başladıq, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qayıtarlı. Üllüyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidini yaşadıqlarını bildirir. Üllüyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin olduğunu xatırlayaraq deyir ki, o, onlara qarşı heç vaxt pis münasibətə olmayıb. Müharibəni başladıq, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qayıtarlı. Üllüyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidini yaşadıqlarını bildirir. Üllüyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin olduğunu xatırlayaraq deyir ki, o, onlara qarşı heç vaxt pis münasibətə olmayıb. Müharibəni başladıq, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qayıtarlı. Üllüyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidini yaşadıqlarını bildirir. Üllüyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin olduğunu xatırlayaraq deyir ki, o, onlara qarşı heç vaxt pis münasibətə olmayıb. Müharibəni başladıq, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qayıtarlı. Üllüyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidini yaşadıqlarını bildirir. Üllüyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin olduğunu xatırlayaraq deyir ki, o, onlara qarşı heç vaxt pis münasibətə olmayıb. Müharibəni başladıq, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.



Perunun ən çox oxunan "El Comercio" qəzetində bu ölkədəki səfirimiz Məmməd Talibovun Ermənistan-Azərbaycan münəqişəsi və atəşkəs bəyanatı haqda müsahibəsi efrə gedib.

Münəqişənin tarixindən danışan səfir Azərbaycanın Qarabağ və ətraf rayonları olmaqla beynəlxalq qaydada tanınmış ərazilərinin bəşdəbirinin 30 ilə yaxındır Ermənistan tərəfindən hərbi işğaldə saxlanıldığını və Ermənistanın bu ərazilərdə etnik təmizləmə apararaq 1 milyon azərbaycanlı öz evlərindən qovduğunu bildirir. Azərbaycanın daim münəqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu deyən səfir Ermənistanın mənəşəsinin isə hər zaman Dağılıq Qarabağdakı işğalın nəticələrini gücləndirmək olduğunu, bu səbəbdən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Ermənistanın işğal etdiyi əraziləri dərhal azad etməsinə tələb edən qətnamələrin tələblərinə bu günə kimi mənəşə qoymadığını və Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da heç bir nəticə əldə olunduğunu qeyd edir.

Məmməd Talibov bildirir ki, Ermənistan 2018-ci ildə milliyyətçi qüvvələrin hakimiyyətə gəlməsindən sonra bu ölkənin Azərbaycanı qarşı təxribat əməlləri artmış, 27 sentyabr tarixindən etibarən isə Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı genişmişə hücumlara həyata keçirməyə başlamış və bu hücumlar mülkü əhali arasında çoxsaylı itkilərə səbəb olmuşdu. Nəticədə Azərbaycan Ordusu özünümüdafiə hüququ çərçivəsində mülkü əhaliin təhlükəsizliyini təmin etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatları aparmaya başlamış.

İşğaldan azad edilmiş Azərbaycan şəhərlərinin 30 il ərzində Ermənistan tərəfindən tamamilə məhv edildiyini deyən səfir işğalçı ölkənin törətdiyi bu təlaullarla bağlı Azərbaycanın beynəlxalq məhkəmə instansiyalarına müraciət edəceyini söyləyib.

İmzalanan bəyanatın münəqişəyə tam son qoyması haqda sualla bağlı təmsilçimiz Ermənistanın hərbi əməliyyatlar ərzində üç dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini dərhal pozduğunu, hazırda isə bölgədə sülh məramlı qüvvələrin yerləşdirildiyini, əldə olunan razılaşmanın davamlı olacağına ümidvar olduğumuzu, hər bir halda Ermənistanın öz ərazi iddialarından və təvəccüzatı siyasətindən əl çəkib öz xalqını barışığa hazırlamalı olduğunu bildirir.

Məqalədə ədalətli bərpə olunduğu bildirilir. Müəllif vurğulayır ki, beynəlxalq ictimaiyyət münəqişə ilə bağlı vəziyyətin bu nöqtəyə çatması üçün qan töküləməsinə tələb edən şəraitin yaradılmasına görə utanmalıdır. Çünki aqər vaxtında razılaşdırılmış beynəlxalq diplomatik təzyiqlər həyata keçirilsəydi eyni nəticəni əldə etmək mümkün olardı.

Müəllif qeyd edir ki, uğurlu hərbi gedişləri ilə Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdən geri çəkilməyə məcbur etməsi nəticəsində Azərbaycan regionda yeni reallıq yaratdı.

Vurğulanır ki, son aylarda baş verən hadisələr bütün dünyanın diqqətini Cənubi Qafqaza yönəldib, bu regionun necə strateji əhəmiyyət daşıdığı bir daha özünü göstərdi. Cənubdan İran, şimaldan isə Rusiya ilə həmsərhəd olan Azərbaycan Asiya ilə Avropanı birləşdirən körpü rolunu oynayır. Bu ərazidən keçən yeni demir yolu xətləri deyil, həm də Avropanın əsas enerji mənbələrindən biri olan, Azərbaycanın Xəzər dənizində yerləşən yataqlarından çıxan neft və qaz boru kəmərləri keçir. Həm qədim, həm də XXI əsr lpeki yolunun üzərində yerləşməklə bu bölgə istər xəritədəki geoqişadi mövqeyindən, həm də öz təbii ehtiyatlarından səmərəli istifadə etməklə dünyanın iqtisadi mərkəzlərindən birinə çevrilə bilər. Beynəlxalq diplomatik dairələrin bu bölgədəki fəaliyyəti uğursuz olub, indi beynəlxalq investisiya təşkilatlarının hamin səhvi düzəltmək vaxtı gəlib çatıb.

Avstraliyanın "stuff.co.au" saytında Ermənistan ordusu tərəfindən 27 il əvvəl işğal edilmiş Ağdam rayonunun Azərbaycanca təhvil verilməsi barədə məqalə dərc olunub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, məqalədə noyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağda döyüşlərin dayandırılması barədə üç tərəfli sənədə əsasən Silahlı Qüvvələrimizin Ağdam rayonuna daxil olduğunu bəyan etdiyi vurğulanır. Bildirilir ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında noyabrın 10-da imzalanan sənədə əsasən, Ermənistan 30 ilə yaxın müddətdə işğaldə saxladıqı əraziləri Azərbaycana qayıtarlı.

Müəllif vurğulayır ki, beynəlxalq ictimaiyyət münəqişə ilə bağlı vəziyyətin bu nöqtəyə çatması üçün qan töküləməsinə tələb edən şəraitin yaradılmasına görə utanmalıdır. Çünki aqər vaxtında razılaşdırılmış beynəlxalq diplomatik təzyiqlər həyata keçirilsəydi eyni nəticəni əldə etmək mümkün olardı.

Müəllif qeyd edir ki, uğurlu hərbi gedişləri ilə Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdən geri çəkilməyə məcbur etməsi nəticəsində Azərbaycan regionda yeni reallıq yaratdı.

Vurğulanır ki, son aylarda baş verən hadisələr bütün dünyanın diqqətini Cənubi Qafqaza yönəldib, bu regionun necə strateji əhəmiyyət daşıdığı bir daha özünü göstərdi. Cənubdan İran, şimaldan isə Rusiya ilə həmsərhəd olan Azərbaycan Asiya ilə Avropanı birləşdirən körpü rolunu oynayır. Bu ərazidən keçən yeni demir yolu xətləri deyil, həm də Avropanın əsas enerji mənbələrindən biri olan, Azərbaycanın Xəzər dənizində yerləşən yataqlarından çıxan neft və qaz boru kəmərləri keçir. Həm qədim, həm də XXI əsr lpeki yolunun üzərində yerləşməklə bu bölgə istər xəritədəki geoqişadi mövqeyindən, həm də öz təbii ehtiyatlarından səmərəli istifadə etməklə dünyanın iqtisadi mərkəzlərindən birinə çevrilə bilər. Beynəlxalq diplomatik dairələrin bu bölgədəki fəaliyyəti uğursuz olub, indi beynəlxalq investisiya təşkilatlarının hamin səhvi düzəltmək vaxtı gəlib çatıb.

Avstraliyanın "stuff.co.au" saytında Ermənistan ordusu tərəfindən 27 il əvvəl işğal edilmiş Ağdam rayonunun Azərbaycanca təhvil verilməsi barədə məqalə dərc olunub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, məqalədə noyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağda döyüşlərin dayandırılması barədə üç tərəfli sənədə əsasən Silahlı Qüvvələrimizin Ağdam rayonuna daxil olduğunu bəyan etdiyi vurğulanır. Bildirilir ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında noyabrın 10-da imzalanan sənədə əsasən, Ermənistan 30 ilə yaxın müddətdə işğaldə saxladıqı əraziləri Azərbaycana qayıtarlı.

Məqalədə münəqişənin tarixi barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, ötən əsrin 1990-cı illərinin əvvəllərində Ermənistan ordusu xarici hava-darların dəstəyi ilə Dağılıq Qarabağı və ətraf 7 rayonu işğal edib.

Cari il sentyabrın 27-də Ermənistan ordusunun mülki əhaliyə qarşı növbəti təxribatlarına cavab olaraq hücumə keçən Azərbaycan Silahlı Qüvvələri hamin əraziləri azad etməyə başladı. Döyüşlər ərzində üç dəfə humanitar atəşkəs barədə razılıq əldə olunsə, da onlara əməl edilməyib. Yalnız Azərbaycan Ordusu Şuşa şəhərini azad etdikdən sonra Ermənistan tərəfi təslim olduğunu təsdiqləyən sənədi imzalamağa məcbur olub.

Məqalədə üç tərəfli sənədin imzalanmasından sonra Ermənistanda baş verən proseslərdən də bəhs olunur. Bildirilir ki, razılaşmaya əsasən Azərbaycan ərazilərini tərk etməli olan ermənilər bəradakı evləri və sosial obyektləri yandırrlar.

Yazıda Ağdam şəhərinin tarixinə də toxunulur. Qeyd edilir ki, bir vaxtlar regionun ən böyük şəhərlərindən biri olan Ağdamda 50 mindən çox insan yaşayıb. Bu şəhər aq rəngli evləri, üçmərtəbəli çayxanası ilə məşhur olub. Lakin erməni işğalından sonra bu gözəl şəhər "Qafqazın Xirosiməsi" adını alıb.

Bildirilir ki, 1993-cü ildə yerli sakinlər qovulduqdan sonra şəhərə dəxəl olan və tikinti materialları axtaran erməni talaçılarları bütün evləri soyublar. Şəhərin tarixi abidələrindən biri olan Çörək muzeyi xarabalığa çevrilib. Şəhərin məşhur konyak zavodu da artıq yoxdur.

Misirin "Aldiplomasiya" informasiya portalı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Ağdam rayonunun işğaldan azad edilmiş münasibətlə xalqa müraciətini tam mətnini yayıb.

AZƏRTAC xəbər verir ki, "Aldiplomasiya", həmçinin "Euronews" telekanalının Azərbaycan işğaldan azad olmuş Füzuli şəhərindən reportajına da yer ayırıb. Portalın xəbərində vurğulanır ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev "Euronews"ün müxbirinə dağılımsız şəhərin Ermənistan tərəfindən Azərbaycana və xüsusən Füzuliyə qarşı törədilmiş vandalizmin aktı olduğunu söyləyib. O, əlavə edib ki, işğaldan əvvəl Füzulidə 100 min insan yaşayırdı. Bu şəhər günbəgün firavanlaşırdı, lakin erməni işğalçıları onu yerləyeksən ediblər. Hikmət Hacıyev deyir ki, Azərbaycan ermənilərini dağıtdığı şəhəri bərpa edəcəkdir, Füzuliyə həyat qaydıdacaq və o, yenə firavanlaşan Azərbaycan şəhərinə çevriləcək.

İspaniyanın Dövlət Televiziyasının (RTVE) "Səbərler" programının buraxılışında noyabrın 20-də Azərbaycanın Ağdam rayonunu işğaldan azad olunması ilə bağlı sүйet yayımlanıb.

AZƏRTAC xəbər verir ki, sүйətdə Azərbaycan və Rusiyanın prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanatına əsasən Azərbaycan silahlı qüvvələrinin Ermənistan işğaldan azad edilmiş Ağdam rayonuna daxil olduqları bildirilir.

Qeyd olunur ki, Ağdamda qanunsuz olaraq məskunlaşmış erməni əhalisi rayon ərazisini vandalizmin aktları törədərək tərk edirlər.

"Euronews" telekanalı Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərindən reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycan əsgərləri tərəfindən Füzuli şəhəri azad ediləndən sonra Azərbaycan bayrağını ucaltmaq üçün birsə salamat bina tapmaq mümkün olmadıqı qeyd edilir. Buna görə də bayraq dağılımsız mədəniyyət əviniin fasadı üzərində ucaltmalı olublar.

Reportajda bildirilir ki, işğaldan əvvəl six məskunlaşmış və günbəgün firavanlaşan Füzuli şəhəri 27 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən dağılımsız və qəret edilib. İndi bu ərazi apokaliptik film üçün dekorasiyaya oxşayır.

Vurğulanır ki, şəhərdə yalnız azərbaycanlı hərbi qulluqçuların müşaiyyəti ilə və əsas yerliyə hərəkət etmək mümkünür. Əsgərlərin sözlərinə görə, hər yer minəlidir. Buna görə də 30 il bundan əvvəl Füzulidə yaşamış insanlar indi yalnız öz evlərinin xarabalıqlarına uzaqdan baxa bilərlər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev "Euronews"ün müxbirinə bildirib ki, Ermənistan tərəfindən Azərbaycan və xüsusən Füzuliyə qarşı törədilmiş vandalizim

Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam rayonunun işğaldan azad

edilməsi münasibətlə xalqa müraciəti İran mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, İRNA, Mehr, ISNA, ILNA, "Tasnim news", "Fars news" və digər media orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin İran haqqında dediyi fikirlərə xüsusilə toxunulub.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İranı dost və qardaş dövlət adlandıraraq, rəsmi Tehrandan İran üzərində Ermənistan silah göndərməsinin qarşısını aldıqını bildirib.

Materiallarda qeyd olunub ki, Azərbaycan beynəlxalq qanunları hər bərtərə qarşı işğalçı Qarabağı azad edib.

Qeyd edək ki, sosial şəbəkələrdə də Prezident İlham Əliyevin İranı dost və qardaş adlandırması müzakirə mövzusu olub. İran ictimaiyyəti Azərbaycanı haqlı sayır və onun Qarabağdakı qələbəsini təbrik edir.

Misirin "Aldiplomasiya" informasiya portalı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Ağdam rayonunun işğaldan azad edilmiş münasibətlə xalqa müraciətini tam mətnini yayıb.

AZƏRTAC xəbər verir ki, "Aldiplomasiya", həmçinin "Euronews" telekanalının Azərbaycan işğaldan azad olmuş Füzuli şəhərindən reportajına da yer ayırıb. Portalın xəbərində vurğulanır ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev "Euronews"ün müxbirinə dağılımsız şəhərin Ermənistan tərəfindən Azərbaycana və xüsusən Füzuliyə qarşı törədilmiş vandalizmin aktı olduğunu söyləyib. O, əlavə edib ki, işğaldan əvvəl Füzulidə 100 min insan yaşayırdı. Bu şəhər günbəgün firavanlaşırdı, lakin erməni işğalçıları onu yerləyeksən ediblər. Hikmət Hacıyev deyir ki, Azərbaycan ermənilərini dağıtdığı şəhəri bərpa edəcəkdir, Füzuliyə həyat qaydıdacaq və o, yenə firavanlaşan Azərbaycan şəhərinə çevriləcək.

İspaniyanın Dövlət Televiziyasının (RTVE) "Səbərler" programının buraxılışında noyabrın 20-də Azərbaycanın Ağdam rayonunu işğaldan azad olunması ilə bağlı sүйet yayımlanıb.

AZƏRTAC xəbər verir ki, sүйətdə Azərbaycan və Rusiyanın prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanatına əsasən Azərbaycan silahlı qüvvələrinin Ermənistan işğaldan azad edilmiş Ağdam rayonuna daxil olduqları bildirilir.

Qeyd olunur ki, Ağdamda qanunsuz olaraq məskunlaşmış erməni əhalisi rayon ərazisini vandalizmin aktları törədərək tərk edirlər.

"Euronews" telekanalı Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərindən reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycan əsgərləri tərəfindən Füzuli şəhəri azad ediləndən sonra Azərbaycan bayrağını ucaltmaq üçün birsə salamat bina tapmaq mümkün olmadıqı qeyd edilir. Buna görə də bayraq dağılımsız mədəniyyət əviniin fasadı üzərində ucaltmalı olublar.

Reportajda bildirilir ki, işğaldan əvvəl six məskunlaşmış və günbəgün firavanlaşan Füzuli şəhəri 27 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən dağılımsız və qəret edilib. İndi bu ərazi apokaliptik film üçün dekorasiyaya oxşayır.

Vurğulanır ki, şəhərdə yalnız azərbaycanlı hərbi qulluqçuların müşaiyyəti ilə və əsas yerliyə hərəkət etmək mümkünür. Əsgərlərin sözlərinə görə, hər yer minəlidir. Buna görə də 30 il bundan əvvəl Füzulidə yaşamış insanlar indi yalnız öz evlərinin xarabalıqlarına uzaqdan baxa bilərlər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev "Euronews"ün müxbirinə bildirib ki, Ermənistan tərəfindən Azərbaycan və xüsusən Füzuliyə qarşı törədilmiş vandalizim

Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam rayonunun işğaldan azad

aktıdır. İşğaldan əvvəl Füzulidə 100 min insan yaşayırdı. Bu şəhər günbəgün firavanlaşırdı, lakin erməni işğalçıları onu yerləyeksən ediblər. Hikmət Hacıyev deyir ki, Azərbaycan ermənilərini dağıtdığı şəhəri bərpa edəcəkdir, Füzuliyə həyat qaydıdacaq və o, yenə firavanlaşan Azərbaycan şəhərinə çevriləcək.

Füzulidən olan məcburi köçkün Arzu Şəfiyeva qeyd edib ki, təqribən 30 il bundan əvvəl onun ailəsi buradan qaçmaq məcbur olunsə evləri tamamsə başqa gərkəmdə idi. O deyib: "Biz heç nə gətürə bilmədik, hər şeyi qoyub gətdik. Evimiz qapısını bağlamışdıq, düşündürdük ki, oraya qayıdacağıq. İnanıram ki, buraya qayıdacağıq, təzə ev tikəcəyik, onun şəklini çəkəcəyik və indiki vəziyyətlə onun fərqi göstərəcəyik".

Reportajın sonunda vurğulanır ki, bu şəhəri özlərinin evi adlandıran 10 minlərlə insan Füzuliyə qayıtmağı və onu bərpa etməyi səbirsizliklə gözləyir.

Noyabrın 20-də İtaliyanın nüfuzlu və çoxsaylı oxucu kütləsinə malik "la Repubblica" qəzetinin və səhifəsində hamin qəzetin Azərbaycan əzam olunmuş müxbiri Pietro del Renin hazırladıqı "Müharibədən sonra Azərbaycan səfer: dağılımsız kəndlər və parlamentləşmə bombalar arasında" adlı videoreportajı yayımlanıb.

AZƏRTAC xəbər verir ki, videoreportajı Füzuli rayonu ərazisinə Ermənistan ordusu tərəfindən döyüş əməliyyatları zamanı atılan qadağan olunmuş fosfor bombalarının zərərsizləşdirilməsi kadrları ilə başlayın jurnalist Azərbaycan Ordusu tərəfindən azad olmuş ərazilərə səfər edərkən sonsuz kilometrle uzaqnan dağılımsız dolu dəhşətli bir mənzerin şahidi olduğunu bildirir.

Jurnalist deyir: "Biz Füzulidəyik, daha doğrusu şəhərin qalıqlarında. Burada yaşayan on minlərlə azərbaycanlı Ermənistan qoşunları tərəfindən qovulmasından 30 il sonra. 1990-cı illərin əvvəllərində Dağılıq Qarabağ uğrunda müharibə çoxsaylı etnik təmizləmə ilə yadda qalıb. Burada hər şey dağılımsızdır. Daha sonra irəlilədikcə qarşılaşdıqı mənzerəni "Qafqazın Anqkor Vati" (Anqkor Wat) adlandıran jurnalist qədim kxmerlərin paytaxtı olan Anqkor Vat kimi bu ərazinin də baxımsızlıqdan otürülmə büründüyünü qeyd edib. "Burada heç bir şey qalmayıb. Nə bir bina, nə bir ev, nə də bir məscid salamat deyil. Yolboyu biz digər dağılımsız, yalnız ruhların dolmasıqı kəndləri görürük. Dağılımsız məsəlman məzarlıqları, döyüşlərdə məhv edilmiş tanklar..."

Reportajı daha sonra Füzulidə işğal dövründə erməni silahlı qüvvələrinin məxsus olmuş postlardan birində davam etdirən jurnalist erməni əsgərləri tərəfindən silah-sursatlarını at



Biz birlikdə güclüyük!

Karantin qaydalarına biganəlik həyatımız üçün təhlükəlidir

Əvvəl 1-ci səh.

D.Nabarro Avropa ölkələrinin hökumətlərini yaydakı səhv və səhlənkar yanaşmanı təkrarlamağa və arxayın düşməməyə, mümkün olan üçüncü dalğaya qarşı qətiyyətli addımlar atmağa çağırır.

Gündəlik statistikada artım dinamikası narahatlıq doğurur

Avropada, xüsusən Fransa, İtaliya, İspaniya və Böyük Britaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edir. Koronavirusa yoluxanların sayına görə ilk beşlikdə ABŞ, Hindistan, Braziliya, Fransa və Rusiya yer alır. Bu beş ölkədə virusa yoluxanların ümumi sayı dünya üzrə xəstələrin sayının təxminən 50 faizini təşkil edir.

Son vaxtlar koronavirusa yoluxma tendensiyasının sürətlənməsi Cənubi Qafqaz regionundan, Azərbaycanı da yan keçməyib. Qeyd edək ki, indiyədək Ermənistan 127 min, Gürcüstanda 110 min, Azərbaycanda isə 95 minə qədər insan koronavirusa yoluxub. Azərbaycan əhalisinin sayının digər iki ölkənin əhalisinin sayının ümumi cəmindən təxminən çox olduğunu nəzərə alsaq, respublikamızda yoluxanların sayı onlara nisbətən aşağıdır. Lakin buna rağmen, virusun yayılmasının qarşısını almaq, yoluxmanı və ölümü sayını maksimum azaltmaq lazımdır. Çünki ölkəmizdə COVID-19 infeksiyasına yoluxanların gündəlik statistikasında artım dinamikası ciddi narahatlıq doğurur. Ona görə də dövlət koronavirusla mübarizədə ciddi qabaqcılıq tədbirlər görür. Əgər pandemiyanın əvvəlki dalğalarını az itki ilə başa vurmuşduqsa, bu, dövlət rəhbərliyinin qətiyyətli qərarları və iradəsi nəticəsində olmuşdu. Bu baxımdan Nazir Kabineti yanında Operativ Qərargahın koronavirusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısını alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətini artırması, bəzi məhdudiyətləri tətbiq etməsi vaxtında verilmiş qərardır.

Azərbaycan ÜST-ün tövsiyələrinə çox ciddi yanaşır

ÜST-ün Azərbaycan ofisinin rəhbəri Hande Harmancı BMT-nin xəbərlər saytına müsahibəsində bildirdi ki, vaksinlərin və dərmanla-



rın olmadığı vaxtda Azərbaycan regionda pandemiyanın qarşısını almaq üçün yeganə vasitələr olan epidemioloji və sosial tədbirlər görməyə başlayan ilk ölkələrdən biri olub. Bu tədbirlər sistemli karakter daşıyır və milli səviyyədə həyata keçirilir.

O xatırladı ki, Azərbaycanda hələ martın əvvəllərində məktəblər bağlanıb və təcridən epidemioloji və sosial tədbirlər sərtləşdirilməyə başlanıb. Karantin tətbiq edilib, insanlara evdən çıxmaq tövsiyə edilib, bir çox ofislər bağlanıb. Yaxından sonra tədbirlər yumşaldılıb.

H.Harmancı sözlərinə görə, Azərbaycan ÜST-ün tövsiyələrinə çox ciddi yanaşır. Başa düşülməli-

dir ki, ÜST elmi və texniki tövsiyələr təqdim edir, onların icrası hər bir ölkənin işidir. Bu ölkələrin hökumətləri vəziyyətin spesifikasiyasını, cəmiyyətin strukturunu, mədəni xüsusiyyətləri, müəyyən tədbirlərin ehtimal dərəcəsini və sair amilləri nəzərə almalıdırlar. Azərbaycan da ÜST-ün tövsiyələri ilə ümumi məxrəcə gəlməyə çalışır: "Mən iki mühüm nailiyyəti qeyd etmək istərdim. Onlar xəstəliyə yoluxmanın və epidemioloji ab-havanın izlənməsinin rəqəmsal sistemini cəmi üç ay ərzində yaradıblar. Bu, böyük nailiyyətdir. Bu, onu deməyə əsas verir ki, hökumət pandemiyyəyə müqavimət göstərmək əzmindədir və bunun üçün imkanları var. Bir də bu-

tün maraqlı tərəflərin milli səviyyədə yaxşı koordinasiya olunmuş fəaliyyətlərini vurğulamaq istərdim. Məlumdur ki, belə fəvqəladə vəziyyətin öhdəsindən yalnız Səhiyyə Nazirliyinin gücü ilə gəlmək mümkün deyil. Buraya ən müxtəlif nazirliklər cəlb olunmalıdır. Azərbaycanda Baş nazir səviyyəsində Operativ Qərargah yaradılıb. Qərargah müxtəlif nazirləri və nazir müavirlərini bir yerdə cəmləyib ki, onlar daha səmərəli əməkdaşlıq etsinlər və cavab tədbirlərini əlaqələndirsinlər".

Qarabağ müharibəsinin başlanması ilə əlaqədar səhiyyədə vəziyyətə bağlı sualı cavablandırın H.Harmancı xatırladı ki, bəyanat imzalandıqdan sonra çoxlu sayda

insan əllərində bayraqlarla küçələrə çıxaraq məhni oxuyub, şənlənilər: "Biz birlik ki, məhni oxuyan zaman ağızdan selik havaya yayılır, bu, çox təhlükəlidir. Mən pəncərədən müşahidə edirdim - insanlar, xüsusən də gənclər, hər yerdə idilər bu, məni çox narahat edirdi. Düşünürəm ki, inkubasiya dövründən sonra, yəni 1-2 həftədən sonra biz infeksiyanın artmasının şahidi olacağıq".

Məhdudiyətlərin tətbiqi əhalini qorumaq üçündür

Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünü-təcrid, kütləvi toplanılma yolları verməmək, məsafə saxlamaq və digər qaydalara riayət olunması zəruridir. 2-3 ay öncə gündəlik yoluxmanın sayı 100-150 idisə, hazırda bu rəqəm 15-20 dəfə artaraq 2500-ə çatıb. Əgər virusun geniş yayılmasına qarşısı alınmasa, fəsadları ağır ola bilər. Ona görə də xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik. İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yeni insanlar profilaktik tədbirlərə, sanitariya normalara uyğun davranmasa, yoluxma halları da çoxalacaq. Dövlət üzərinə düşən vəzifə artıq insanların növbəsidir ki, pandemiyanın növbəti dalğasının başlanmasının qarşısını alsın. Buna isə yalnız karantin qaydalarına maksimum şəkildə riayət etməklə nail ola bilərik.

Hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazir Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv olması ilə nəticələnər. Tətbiq olunmuş məhdudiyətlərin tətbiqi yalnız əhalini qorumaq üçündür. Təhlükənin öhdəsindən həm özümüz qaydalara əməl etməklə, həm də hər birimiz qaydaları pozanlara etiraz etməklə gələ bilərik. Tətbiq olunan qaydalar milli təhlükəsizlik və həmrəylik məsələsidir. Tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimum şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhlükədir.

Xəyalə MURADLI,
"Azərbaycan"

Azərbaycanda koronavirus infeksiyasına daha 2187 yoluxma faktı qeydə alınıb, 634 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 2187 yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Hazırkı dövrdə ölkəmizdə 95 min 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 64 min 475 nəfər müalicə olunaraq sağalıb, 1160 nəfər vəfat edib. Aktiv xəstə sayı 29646 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 617 min 239 test aparılıb. Dünənki test sayı isə 9784-dür.



Pandemiyanın üçüncü dalğası

Bu təhlükə ilə Avropa qarşılaşa bilər

Dünya SARS-CoV-2 koronavirusunun yayılmasının ikinci dalğası ilə mübarizə aparır. İstər ayrı-ayrı dövlətlərin, istərsə də beynəlxalq təşkilatların gördüyü tədbirlərə baxmayaraq, yeni tip koronavirusun yayılmasını dayandırmaq mümkün olmur. Virusun pandemiyası başlayandan bəri planetin təxminən 59 milyon sakini ölümcül xəstəliyə yoluxmuşdur. 1,39 milyon nəfərdən çox adam koronavirusun dövrüdə COVID-19 sətəlcəmindən dünyasını dəyişmişdir. 40,7 milyon xəstə infeksiyaya qalib gəlmişdir.

COVID-19-la mübarizənin hazırkı mərhələsində dünyanın müxtəlif şirkətlərinin hazırladığı peyvəndlərin son sınaqları keçirilir. Peyvənd hələ ortaya qoyulmamış onun ədalətli paylanması mövzusunda müzakirələr gedir. Narahatlıq əsaslı da deyil. Bir çox müşahidəçilər ehtiyat edirlər ki, varlı ölkələr hazır peyvəndləri dərhal satın alacaq, yoxsul ölkələr isə öz vətəndaşlarının müalicəsini təmin etməkdə çətinlik çəkəcək.

Bu günlərdə dünya liderləri bəyan etmişlər ki, peyvəndlərin bərabər paylanması naminə əllərindən gələni edəcəklər. Öz növbəsində BMT-nin Uşaq Fondu (UNICEF) məlumat vermişdir ki, gələnlərin "nəhəng əməliyyat" çərçivəsində inkişaf etmiş ölkələrə 2 milyard doz COVID-19 peyvəndi göndəriləcək. UNICEF Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə hazırlanmış global peyvənd paylanması planı çərçivəsində

Burundi, Əfqanıstan və Yəmən kimi ölkələrə peyvənd və 1 milyard şpris çatdırılması işinə 350 aviasiya şirkətini və yük şirkətini cəlb etmək niyyətindədir.

Eyni zamanda bir sıra dövlətlər əhalinin COVID-19-dan peyvəndlənməsi işinə başlamışdır. Bu istiqamətdə pandemiyanın tüğyan etdiyi Avropa ölkələrindən Almaniya ilk təcrübəni həyata keçirmək niyyətindədir. Ölkənin səhiyyə naziri Yens Şpan bildirmişdir ki, peyvəndləməni elə bu il başlamaq mümkündür. Onun dediyinə görə, bunun üçün lazım olan preparat yaxın vaxtlarda Avropa İttifaqında (AI) qeydiyyata alınabilir. Nazir bir müddət əvvəl vilayət hökumətlərinə gələn ayın ortalarında peyvəndləmə məntəqələrini işə hazırlamaq barədə göstəriş vermişdir.

Başqa bir AI ölkəsində - İspaniyada əhalini koronavirusdan peyvəndləmək üçün 13 min mərkəz yaradılacaq.

Peyvəndləmə planı bu gün ictimaiyyətə təqdim ediləcək. Baş nazir Pedro Sançes qeyd etmişdir ki, "ölkəmiz Almaniya ilə birlikdə tamamilə hazırlanmış peyvəndləmə planına sahib ilk dövlətlər arasında olacaq". AI-nin satın alacağı 1,2 milyard doz peyvəndin təxminən 10 faizi İspaniyaya düşəcək.

Bu arada "köhnə qite" başqa bir təhlükə ilə üz-üzə qala bilər. Belə ki, Avropa ölkələri nəzarət altına alıb, amma ikinci dalğanın qarşısını almaq üçün yay aylarında lazımı infrastruktur qura bilmədi. Hazırda ikinci dalğa davam edir. Elə indidən infrastruktur yaradılmasa, gələnlərin əvvəllərində üçüncü dalğa baş qaldıracaq. O vurğulamışdır ki, hazırda pandemiya ilə bağlı çox ciddi vəziyyət yaranmışdır.

Nabarro qeyd etmişdir ki, ÜST-dəki həmkarları mövcud strategiyani reallaşdırmaqdan başqa alternativin olmadığını daim təkrarlamağa məcburdurlar. Onun dedi-



yinə görə, hər ölkədə virusa yoluxmuş şəxslərin müəyyənləşdirilməsi prosesini təşkil etmək, həmçinin yoluxma zəncirini qırmaq və epidemiyanı lokallaşdırmaq lazımdır. Nabarro izah etmişdir ki, bir çox Qərbi Avropa ölkələrinin vəziyyəti əhəmiyyətli dərəcədə virusu yendən nəzarət altına almaqdadır. Təcrid son dərəcə kobud vasitədir və baha başa gəlir. ÜST-ün məlumatına görə, planetin digər bölgələri ilə müqayisədə Avropada koronavirusa yeni yoluxma halları daha çox qeydə alınır. Belə ki, ötən həftə dünyada yoluxma faktlarının 46 faizi və infeksiyadan ölüm halları-

nın 49 faizi Avropanın payına düşmüşdür. Eyni zamanda tətbiq olunmuş karantin tədbirləri nəticəsində xəstələnmə artımı 10 faiz aşağı düşmüşdür.

ÜST-ün xüsusi elçisi Asiyada koronavirusla mübarizədən misal götürmüşdür. Onun dediyinə görə, bu qitədə insanlar maska taxmaq və sosial məsafə saxlamaq da daxil olmaqla lazımı ehtiyat tədbirlərinə riayət edirlər. O, izah etmişdir ki, Asiyada hakimiyyət orqanları ilə vətəndaşlar arasında diaqnoz qurulmuşdur, bundan əlavə, sağlamlıqla iqtisadiyyat arasında seçim edilmir: "Asiya ölkələrində

həmişə deyirlər ki, iqtisadiyyatı qaydaya salmaq üçün cansağlığı lazımdır. "Ya, ya da" yoxdur, yalnız hər ikisi var".

Bundan başqa, həttə yoluxma hallarının sayı azalanda belə sərt tədbirlərin qüvvədə saxlanması Şərqi Asiya strategiyası üçün səciyyəvidir. Nabarro izah etmişdir ki, hakimiyyət orqanları tətbiq olunmuş tədbirləri yüngülləşdirməyə tələsmir, yoluxma faktları sabit aşağı səviyyədə qalanaqədər qətiyyətlə davam edirlər.

Allahverdi MEHDİYEV,
"Azərbaycan"

ABŞ-da prezident seçkiləri ətrafında söz-söhbətlər səngimir

ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Demokrat Co Bayden seçicilərin 306, respublikaçı Donald Tramp isə 232 səsini qazanıb. Hazırkı Prezidentin komandası səslərin yenidən hesablanması və poçt səsverməsinin etibarsız sayılması barədə onlara iddia qaldırılıb. Demək olar ki, bütün iddialar, iki kiçik dairə istisna olmaqla, rədd edilib.

Pensilvaniya və Miçigan ştatları ABŞ Prezidenti seçkilərində səsvermənin nəticələrini elan etməyə hazırlaşır. Nevada Seçki Komissiyası isə çərşənbəyədək vaxt alıb. Donald Tramp komandasının iddiaları hər üç ştatda səslərin qismən yenidən hesablanmasına yönəlib.

Bundan əvvəl səsler qismən və ya tamamilə Arizona, Corciya və Viskonsin ştatlarında yenidən hesablanmışdır.

Demokratlar dəfələrlə Trampı məğlubiyyəti etiraf etməyə və hakimiyyətin sakit ötürülməsini təmin etməyə çağırıblar. İndi bəzi yüksək vəzifəli respublikaçılar da buna çağırırlar. Nyu-Cersinin keçmiş qubernatoru Kris Kristi Tramp komandasının Baydenin qələbəsinə etiraz etmək cəhdlərini "milli rüsvayçılıq" adlandırdı. Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi Herbert Makmaster bildirdi ki, onun hərəkatları cəmiyyətə mənfəətli təsir göstərir və insanları sistemə şübhə ilə yanaşmağa məcbur edir...

Onu da qeyd edək ki, formal olaraq seçkilərin nəticələri yanvar ayına qədər rəsmi elan edilə bilməz. Bununla yanaşı, bir çox siyasətçilər Co Baydeni seçkidəki qələbəsi münasibətlə təbrik ediblər. Onların arasında Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Vladimir Zelenski, Venesuelanın lideri Nikolas Maduro, Böyük Britaniya və İsrailin Baş nazirləri Boris Conson və Benyamin Netanyahu, Almaniyanın kansleri Angela Merkel də var.

Bu arada Rusiya Prezidenti Vladimir Putin Co Baydeni seçkilərdə qazandıqı qələbə münasibətilə hələ də təbrik etmədiyini səbəbini açıqlayıb. Rusiya lideri bildirdi ki, o, ABŞ-da yekun nəticələrin rəsmi elan edilməsinə gözləməyi düzgün hesab edir. Vladimir Putin "Moskva" programında bəyan edib ki, Rusiya "Amerika xalqının etimad göstərdiyi istənilən insanla" işləyəcək. V.Putin həmçinin "daxili siyasi qarşıdurmanın bitməsinə" gözlədiyini açıqlayıb. O, tərəflərdən birinin digərinin qələbəsini tanıdığı, yaxud seçkinin nəticələrini legitim şəkildə yekunlaşacağı halda seçkinin sona çatacağını bildirdi. Rusiya liderinin dediyinə görə, ABŞ Prezidentinə təbriklə bağlı gözləntidə "həç bir arxa fikir və qeyri-adi bir şey yoxdur". Bununla yanaşı, Putin "ABŞ-la münasibətləri korlamaq qorxumunu" sualına cavabında isə bildirdi ki, "korlanmış münasibətlər artıq korlanıb və bəzən artıq korlanıblar".

Bu arada Co Bayden ABŞ-ın yeni Dövlət katibinin təyin edilməsi planından danışdı. O, köməkçisi Entoni Blinkeni bu vəzifəyə irəli sürmək niyyətindədir.

Bundan başqa, Bayden Jak Sallivani Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi təyin etməyi nəzərdə tutur. Bayden ABŞ-ın vitse-prezidenti postunu tutarkən Sallivani onun xarici siyasət məsələləri üzrə köməkçisi, 2016-cı ildə sabiq dövlət katibi Hillari Klinton ABŞ prezidentliyində namizədliyinə irəli sürərkən isə onun xarici siyasət məsələləri üzrə məsləhətçisi vəzifələrində çalışıb.

Mənbələr bu təyinatların yaxın günlərdə elan ediləcəyini təsdiqləyiblər. Bu məlumat Baydenin artıq Ağ Ev Aparatının rəhbəri təyin etdiyi Ron Klaynın bəyanatı ilə üst-üstə düşür. Klaynın dediyinə görə, seçilmiş prezident noyabrın 24-25-də gələcək Administrasiyasında əsas vəzifələrə təyinatları elan edəcək.

Rizvan HİLAĞOĞLU,
"Azərbaycan"

İraqda terror qurbanlarının məzarlığı tapılıb

İraqın şimalındakı Kerkük vilayətində əzi 50 nəfərin qalıqı olan kütləvi məzarlıq tapılmışdır.

Bu barədə "Anadolu" Agentliyinə İraq Silahlı Qüvvələri qərargahının Kerkük üzrə komandanı, general Saad Harbin məlumat verib.

Onun dediyinə görə, bu məzarlıq İraq federal polisinin əməliyyatı zamanı Xavice rayonunun Rəşad yaşayış məntəqəsində aşkarlanıb.

Ölənlərin qalıqlarının çıxarılması və şəxsiyyətlərinin identifikasiyası üzrə işlər aparılır.

Hakimiyyətin fikrincə, dinc sakinlərin qətlə yetirilməsinin arxasında DEAS terrorçuları dayanır.

Kaliforniyada kilsəyə hücum edilib

ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs kilsələrdən birində adamlara bıçaqla hücum edib. Nəticədə iki nəfər həlak olub. Yaralananlar da var.

Bu barədə Twitter-də San Xose şəhər bələdiyyəsinin rəhbəri Sem Likkardo yazıb. Zərərçəkənlərin bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. San Xose şəhər polisi bildirdi ki, hücum zamanı kilsədə ibadət keçirilirdi. Binada evsiz adamlar var imiş. Küçədə donmamaq üçün onlar kilsədə qalmışdır.

NBC telekanalının xəbərinə görə, baptist kilsəsinə hücumu 40 yaşlı Gürcüstan vətəndaşı edib. Onun tutulduğu bildirilir.

Türk Ordusu bir ay ərzində 80 terrorçunu məhv edib

Təkcə son bir ay ərzində Türkiyə Ordusu 31 anti-terror əməliyyatı keçirib, onlardan səkkiz irimiqəyaslı əməliyyat olub. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.

Bildirilir ki, Türkiyə hərbiçilərinin uğurlu əməliyyatları nəticəsində bir ay ərzində regionda 80 terrorçu məhv edilib. İraqın şimalında da terrorçulara qarşı fəal tədbirlər davam edir.

"Pənçə" adı altında antiterror əməliyyatlarının müxtəlif mərhələləri çərçivəsində 2019-cu ilin may ayında bu günə qədər İraq ərazisində 348 terrorçu zərərsizləşdirilib, - deyə məlumatla bildirilir.

Türkiyə Ordusunun hərəkatları regionda terror təhlükəsizliyini azaltmağa gətirib çıxardı. Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, PKK sıralarını tərk edənlər və Türkiyənin təhlükəsizlik qüvvələrinə teslim olanların sayı artmaqdadır.



Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühəsibət Uçotu Standartlarına əsasən mühəsibət uçotunun aparılması Qaydaları'na 1 nömrli əlavə.

Maliyyə vəziyyəti haqqında hesabat 31 dekabr 2019-cu il tarixə

VÖEN 6000099391 Mühəsibət uçotu subyektinin adı: Göyçay Şərab Açıq Səhmdar Cəmiyyəti Saha (faaliyyət növü) İstehsal Mülkiyyət növü Xüsusi Ünvan Göyçay Rayonu Mirzəhüseynli kəndi Elektron poçt ünvanı goycaysarabasc@mail.ru Ölçü vahidi: manat

Table with 5 columns: Bülge/Maddə №-si, Bülge/Maddələrin adı, Uçot siyasəti və izahlı qeydlərin №-si, Hesabat dövrü üzrə, Əvvəlki dövr üzrə. Rows include Aktıvlar, Kapital, and various assets and liabilities.

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat (xərclərin xarakterli üzrə) 31 dekabr 2019-cu il tarixə

VÖEN 6000099391 Mühəsibət uçotu subyektinin adı: Göyçay Şərab ASC Saha (faaliyyət növü) İstehsal Mülkiyyət növü Xüsusi Ünvan Göyçay rayonu Mirzəhüseynli kəndi Elektron poçt ünvanı goycaysarabasc@mail.ru Ölçü vahidi: manat

Table with 5 columns: Bülge/Maddə №-si, Bülge/Maddələrin adı, Uçot siyasəti və izahlı qeydlərin №-si, Hesabat dövrü üzrə, Əvvəlki dövr üzrə. Rows include Əsas əməliyyat gəlirləri, Sair əməliyyat gəlirləri, Bitməmiş istehsalat və hazır məhsul ehtiyatlarındakı artımlar (azalmalar), etc.

BİLDİRİŞ

"Aztelekom" MMC tərəfindən 12.10.2020-ci ildə vahid satınalma Portalında "Arxiv sənədlərinin cildləmə xidmətlərinin" satın alınması məqsədilə elan olunmuş açıq tenderdə iddiaçıların sayı 3-dən az olduğu üçün "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci bəndinə uyğun olaraq satınalma prosedurunun davamından imtina olunur.

Tender komissiyası

BİLDİRİŞ

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfatəsaslı Əsaslı Tikinti və Təchizat İdarəsinin tender komissiyası bildirir ki, podratçıların müraciətlərinə əsasən Ağcabədi rayonu İmanqulbəyli kənd tam orta məktəbinin əsaslı təmir işlərinin satın alınması məqsədilə 16 oktyabr 2020-ci ildə elan edilmiş elektron tender üçün tender təklifi və tender təklifinin təminatının təqdim edilməsinin tarixi 20.11.2020-ci il saat 17:00-dək, təkliflərinin açılış tarixi isə 23.11.2020-ci il saat 12:00-dək uzadılmışdır.

Tender komissiyası

BİLDİRİŞ

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 23 iyul 2020-ci ildə vahid satınalma Portalında elan edilmiş "Bakı şəhəri və bölgələr üzrə xidmətlər ərazilərdə istismarda olan kondisionerlərə texniki xidmət və təmir işlərinin satın alınması" üzrə keçirilmiş açıq tender prosedurunun qalibi "İqlim Ltd" MMC müəyyən edilmişdir. "Aztelekom" MMC ilə "İqlim Ltd" MMC arasında 30 oktyabr 2020-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

Table with 5 columns: Bülge/Maddə №-si, Bülge/Maddələrin adı, Uçot siyasəti və izahlı qeydlərin №-si, Hesabat dövrü üzrə, Əvvəlki dövr üzrə. Rows include qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər), əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərər), Digər məcmu gəlir, etc.

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat (xərclərin funksiyaları üzrə) 31 dekabr 2019-cu il tarixə

VÖEN 6000099391 Mühəsibət uçotu subyektinin adı: Göyçay Şərab ASC Saha (faaliyyət növü) İstehsal Mülkiyyət növü Xüsusi Ünvan Göyçay rayonu Mirzəhüseynli kəndi Elektron poçt ünvanı goycaysarabasc@mail.ru Ölçü vahidi: manat

Table with 5 columns: Bülge/Maddə №-si, Göstəricilərin adı, Uçot siyasəti və izahlı qeydlərin №-si, Hesabat dövrü üzrə, Əvvəlki dövr üzrə. Rows include Əsas əməliyyat gəlirləri, Satışın maye dəyəri üzrə xərclər, Ümumi mənfəət (zərər), Sair əməliyyat gəlirləri, etc.

Xərclərin xüsusiyyətləri üzrə təsnifat əsasında əməliyyat xərcləri haqqında MƏLUMAT

Table with 5 columns: Bülge/maddənin №-si, Bülge/Maddələrin adı, Uçot siyasəti və izahlı qeydlərin №-si, Hesabat dövrü üzrə, Əvvəlki dövr üzrə. Rows include Hazır məhsul və bitməmiş istehsal ehtiyatlarındakı artımlar (azalmalar), Təchizat tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər, İstifadə edilmiş material ehtiyatları, etc.

Rəhbər N.S. Kerimov

Baş mühasib

"20" Fevral 2020-ci il

AUDİTOR RƏYİ AUDİTOR OPINION SERİYA AT №-017. Includes logo of Auditor and text: Azərbaycan Respublikası Auditorlar Palatasının verdiyi 12 fevral 2019-cu il tarixli 127 sayılı Qərarı ilə təsis edilmiş əsasən Göyçay rayonu "Göyçay Şərab" ASC-ə bəndirən 18.02.2020-ci il tarixli AP-17 sayılı müqaviləyə əsasən ASC-də 01.01.2019-cu il bəndirən 01.01.2020-ci il tarixədə olan dövrün maliyyə-təsərrüfat vəziyyəti və maliyyə-təsərrüfat hesabatlarının audit proseduru aparılmışdır.



"AzerGold" istiqrazlarının ikinci tranşı üzrə hərrac keçiriləcək



"AzerGold" QSC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən ilk dəfə olaraq dövrüyyə buraxılan istiqrazların ikinci tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqrazların ikinci tranşı üzrə buraxılan hissəsi standart bazar şəraitində listinqə daxil ediləcək. "AzerGold" istiqrazlarının ikinci tranşını 10 milyon ABŞ dolları həcmində olan yerləşdirilməsi Bakı Fond Birjasında rəqəbatli

da "AzerGold" QSC-nin 10 milyon ABŞ dolları məbləğində istiqrazları üzrə 25 milyon ABŞ dollarından yuxarı məbləğdə sifariş toplanaraq tələb təklifi 2,5 dəfə üstələyib. Qeyd edək ki, maliyyə bazarına növbəti tranş üzrə təklif edilən istiqrazlar qeyri-neft sənayesinin idarələrindən biri olan "AzerGold"un maliyyə mənbələrinin şaxələndirilməsi və yeni layihələrin icrasına yönəldilməsi ilə, eyni zamanda, ölkənin qiymətli kağız bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmağa xidmət edəcək. Bu da öz növbəsində vətəndaşların milli iqtisadiyyat və dağ-mədən sənayesinin inkişafında pay sahibi olmasına əlverişli fürsət yaradacaq.

hərrac üsulu ilə 30 noyabr tarixində həyata keçiriləcək. "AzerGold" istiqrazlarının sayı 100 min ədəd, nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 4%, tədavül müddəti 3 il, kupon faizlərinin ödəniş müddəti isə 90 təqvim günü təşkil edir. Xatırladaq ki, "AzerGold" istiqrazlarının 1-ci tranşının yerləşdirilməsi üzrə hərrac 24 sentyabr 2020-ci il tarixində baş tutub. Sözügedən hərrac

BİLDİRİŞ

"Azərbaycan İnvestisiya Şirkəti" ASC (Şirkət) tərəfindən Şirkətə məxsus avtomobillərin təmir xidmətinin satın alınması məqsədilə keçirilmiş kotirovka sorğusu proseduru başa çatmışdır. Tender komissiyasının 06.11.2020-ci il tarixli qərarına əsasən "Auto Baku Gründüng LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti kotirovka sorğusunun qalibi seçilmişdir. Qalib şirkətlə 20.11.2020-ci il tarixli müqavilə bağlanmışdır.

Tender komissiyası

BİLDİRİŞ

Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyinin "DOST İş Mərkəzi" MMC-nin "mətbəə və çap məhsullarının" kotirovka üsulu ilə satın alınması üzrə 23 noyabr 2020-ci il tarixli yekun protokolu əsasında "Ideal-Print" MMC qalib elan edilmişdir. Qalib təşkilatla 23 noyabr 2020-ci il tarixində müqavilə imzalanmışdır. Ünvan: AZ1005 Bakı şəh., Səbail rayonu, H.Z.Tağıyev küç., ev 13. Əlaqələndirici şəxs: Firudin Məsməliyev. Telefon: (+99412) 497-41-70

Tender komissiyası

BİLDİRİŞ

"Bakı Metropoliteni" QSC tərəfindən 11 noyabr 2020-ci ildə keçirilmiş Bakı Metropoliteninin III yeni (Bənövşəyi) xəttinə aid "Xocasan" elektrik deposunun Motovoz sexində və Vestibüldə istilik sisteminin quraşdırılması işlərinin açıq tender üsulu ilə satın alınmasına dair müsabiqədə "ALTEN" MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 19.11.2020-ci ildə ƏDV daxil 196 698,45 (yüz doxsan altı min altı yüz doxsan səkkiz manat 45 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

BİLDİRİŞ

"Bakı Metropoliteni" QSC tərəfindən 11 noyabr 2020-ci ildə keçirilmiş Bakı Metropoliteninin III yeni (Bənövşəyi) xəttinə aid "Xocasan" elektrik deposunun Motovoz sexində, Vestibüldə yanğın su xəttinin çəkilməsi və santexnika işlərinin açıq tender üsulu ilə satın alınmasına dair müsabiqədə "TMS LTD" MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 19.11.2020-ci ildə ƏDV daxil 156 682,29 (yüz əlli altı min altı yüz səksən iki manat 29 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

"Bakı Metropoliteni" QSC Bakı Metropoliteninin III yeni (Bənövşəyi) xəttinə aid "Xocasan" elektrik deposunda kabel xətləri üçün plastik boru və bağlantıların satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir: Bakı Metropoliteninin III yeni (Bənövşəyi) xəttinə aid "Xocasan" elektrik deposunda kabel xətləri üçün plastik boru və bağlantıların satın alınması. Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzalanması vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını yalnız "ASAN Ödəniş" vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə adı çəkilən tender bölməsində əldə edə bilərlər (Əlaqələndirici şəxs: Rauf Yusifov, telefon: 490-01-01) İştirak haqqı - 100 manat İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi dayarının 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki faaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçıların tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 14 dekabr 2020-ci il saat 11:30-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 22 dekabr 2020-ci il saat 11:30-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 23 dekabr 2020-ci il saat 11:30-da açıqlanacaq. İddiaçıların təklifləri ilə Portal vasitəsilə tanış ola bilərlər. QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası



gubre.az

Fermerin bütün ehtiyacları bir mərkəzdə!

- Toxumlar
- Gübrələr
- Bitki mühafizə vasitələri



Paytaxtda mövsümi ağacəkmələr davam edir

Bakı şəhərinin müxtəlif ərazilərində mövsümi ağac əkilməsi və yaşıllaşdırma işləri davam edir.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təşərrüfatı Birliyindən verilən məlumata əsasən, görülən işlər paytaxt ərazisində yaşılıq sahələrinin artırılması məqsədilə birlik tərəfindən hazırlanmış yeni plan əsasında aparılır.

Bildirilib ki, əkin prosesində Bakı şəhərinin iqlim şəraitinə uyğunlaşdırılmış yerli ağac növləri ilə yanaşı, yeni növ enliyarpaqlı ağaclardan və xüsusi rəng çalarlarına malik olan ağcaqayın ağaclarından da istifadə olunur. Gün ərzində birliyin eməkdaşları tərəfindən müxtəlif tikinti və məişət tullantılarından təmizlənmiş sahələrdə, magistral yol kənarlarında 500 addad yeni ağac əkilmiş, ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri həll edilmişdir.

Mövsüm ərzində Bakı şəhərində 20 mindən artıq ağacın əkilməsi nəzərdə tutulub. Təcrübəli landsaft



mütəxəssisləri tərəfindən hazırlanmış bu xüsusi planın həyata keçirilməsi Bakı şəhərində yaşılıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaqdır.

Paytaxtın yaşılıq səviyyəsinin keyfiyyətə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılmasına və keyfiyyətə yeni səviyyəyə çıxmasına imkan verəcəkdir.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

B İ L D İ R İ Ş

Lənkəran Dövlət Universitetinin Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin alınması işləri üzrə 10 noyabr 2020-ci il tarixdə keçirilmiş Kotirovka sörğusu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 17 noyabr 2020-ci il tarixli məktubu ilə ləğv edilmişdir.

Tender komissiyası

Lənkəran Dövlət Universiteti "Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlər" in kotirovka sörğusu üsulu ilə satın alınmasını həyata keçirir

Maraqlanan təşkilatlar (050) 667-50-77 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sörğusunda iştirak etmək üçün sənədlər ikiqat zərfdə möhürlənmiş şəkildə 24.11.2020-ci il saat 08:30-dan 26.11.2020-ci il saat 17:30-dək Lənkəran şəhəri, Həzi Aslanov, 50 ünvanına təqdim olunmalıdır. Zərflər 27.11.2020-ci il saat 10:00-da açılacaqdır. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender komissiyası

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) Xarici poçt göndərişləri xidmətinin satın alınması üçün açıq tender üsulu ilə elektron satınalma (eTender) keçirir

İddiaçılara təklif edilir ki, <https://www.etender.gov.az> dövlət satınalmalarının vahid internet Portalına (Portal) ASAN və ya elektron imzaları vasitəsilə daxil olsunlar və eTender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. eTenderdə iştirak etmək istəyən iddiaçılar 60 AZN məbləğində müəyyən edilən iştirak haqqını Portal üzərindən "ASAN ödəniş" sisteminə keçid edərək ARDNF-in qeydiyyatdan keçmiş aşağıdakı hesabına köçürdükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tələb olunan sənədlərin siyahısı Portalda göstərilmişdir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165
VÖEN: 9900041961
H/h: AZ84NABZ0136040000000001944
Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ0145170000000001944
S.W.I.F.T BIK: NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 14 dekabr 2020-ci il saat 10:00-a qədər, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 22 dekabr 2020-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 23 dekabr 2020-ci il saat 10:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər. eTenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

Azərbaycan Dövlət Pedaqoji Kolleci Əsaslı təmir işlərinin kotirovka sörğusu üsulu ilə satın alınmasını həyata keçirir

Maraqlanan təşkilatlar (+99412) 537- 22-01 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sörğusunda iştirak etmək üçün sənədlər 23.11.2020-ci il saat 14:00-dan 25.11.2020-ci il saat 14:00-dək qəbul olunur. Ünvan: AZ1065, Bakı ş., İnşaatçılar pr. 45 Telefon: (+99412) 537-22-01 E-mail: a.ramiz@adpk.edu.az

Tender komissiyası

"Azərsu" ASC daxili vəsaiti hesabına elektron satınalma vasitəsi ilə metal məmulatlarının satın alınması üzrə açıq tender elan edir

Malgöndərənlər (podratçılar) <https://www.etender.gov.az> - dövlət satınalmalarının vahid internet Portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Təkliflərin qiymətləndirilməsində müəyyən edilən meyarlara üstünlük verəcəkdir. Tender predmeti üzrə oxşar təcrübənin mövcudluğu (son 3 (üç) il üzrə mal-materialların təchizatı və həcmi üzrə icra edilmiş ən azı 2 (iki) müqavilə) və ən aşağı qiymət təklifi.

Malgöndərənlər (podratçılar) müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tender təklifini dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı 200 manatdır.

Təşkilat: "Azərsu" ASC
VÖEN: 9900001751
Bank: "Kapital Bank" ASC-nin 1 saylı Nəsimi filialı
Kod: 200112
VÖEN: 9900003611
M/h: AZ37NABZ 0135010000000001944
S.W. İ. F. T. BIK: AİBAZ2X
H/h: AZ65AİB 33070019441100216111

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqını təsdiq edən sənəd;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, niyyəti, qeydiyyatdan keçdiyi ölkə və rəqvisitləri.
- müvafiq mallar üzrə məhsul və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 dekabr 2020-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə 23 dekabr 2020-ci il saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər. Elektron satınalmanın açılışı 24 dekabr 2020-ci il saat 18:00-da dövlət satınalmalarının vahid internet Portalında həyata keçiriləcəkdir.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Bəxtiyar Sadiqov, Bəxtiyar Əliyev, Elman Məmmədov və İmamverdi İsmayilov YAP sədrinin müavini Əli Həsənova bacısı

DİLBƏR ƏHMƏDOVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Azerkontrakt" Səhmdar Cəmiyyətinin kollektivi Babayevlər ailəsinə əzizləri

SABİR BABAYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi cəmiyyətin əməkdaşı Araz Qurbanova valideynləri

FƏRMAN QURBANOV və NURİDƏ HÜSEYNOVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi cəmiyyətin əməkdaşı Bəhman İbrahimova qardaşı

BƏHRAM İBRAHİMOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin kollektivi məhkəmənin əməkdaşı Nərgiz Qasımzadəyə atası

XALIQ QASIMZADƏNİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva, Həmkarlar İttifaqı Komitəsi və professor-müəllim heyəti universitetin tərbiyə işləri üzrə prorektoru Xanım Sultanovaya əzizi mayor

ANAR MƏMMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaş və məhkəmənin kollektivi

İLHAM HƏSƏNOVUN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Güləddin Dadaşov ailəsi ilə birlikdə Babayevlər ailəsinə əzizləri

SABİR BABAYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Yusif İldırımzadəyə atası Əməkdar jurnalist

ƏLİ İLDİRİMOĞLUNUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və kollektivi agentliyin Regional və yerli əhəmiyyətli avtomobil yollarının istismarı və təmiri şöbəsinin mütəxəssisi

NİZAMƏDDİN RZAYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Kerimovlar və Əhmədovlar ailəsi Bakı Slavyan Universitetinin prorektoru Xanım Sultanovaya əzizi mayor

ANAR MƏMMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Mühafizəsi üzrə İdarəsinin şöbə prokuroru Aqil Əlizadəyə qardaşı

YÜKSƏL ƏLİZADƏNİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30, 539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,
Humanaitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühəsiblik - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığıb sahifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyonlənənlərlə barabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 7465
Sifariş 2648
Qiyməti 40 qəpik